

“BANK AVRASIYA” AÇIQ SƏHMDAR CƏMIYYƏTİ

**Beynəlxalq Maliyyə Hesabatları Standartlarına
uyğun hazırlanmış Maliyyə Hesabatları və
Müstəqil Auditor Rəyi**
31 dekabr 2009-cu il tarixində başa çatmış il üzrə

“BANK AVRASIYA” AÇIQ SƏHMDAR CƏMIYYƏTI

MÜNDƏRİCAT

	Səhifə
MALİYYƏ HESABATLARININ HAZIRLANMASI VƏ TƏSDİQ EDİLMƏSİ İLƏ BAĞLI RƏHBƏRLİYİN MƏSULİYYƏTİNİN BƏYANI	1
MÜSTƏQİL AUDİTORLARIN RƏYİ	2-3
31 DEKABR 2009-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ MALİYYƏ HESABATLARI:	
Məcmu gəlir hesabatı	4
Maliyyə vəziyyəti hesabatı	5
Səhmdar kapitalında dəyişikliklər hesabatı	6
Pul vəsaitlərinin hərəkəti hesabatı	7
Maliyyə hesabatları üzrə qeydlər	8-46

**MALİYYƏ HESABATLARININ HAZIRLANMASI VƏ TƏSDİQ EDİLMƏSİ İLƏ BAĞLI
RƏHBƏRLİYİN MƏSULİYYƏTİNİN BƏYANI
31 DEKABR 2009-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ**

Bu bəyannamə, 2-ci və 3-cü səhifələrdə əks etdirilən müstəqil auditorların rəyində göstərilmiş müstəqil auditorların vəzifələri haqqında müddəalarla birgə oxunmalıdır və “Bank Avrasiya” ASC-nin (bundan sonra “Bank”) maliyyə hesabatları ilə bağlı Bank rəhbərliyinin və müstəqil auditorların göstərilən məsuliyyətlərini fərqləndirmək məqsədi daşıyır.

Rəhbərlik, 31 dekabr 2009-cu il tarixində başa çatmış il üzrə Bankın maliyyə vəziyyətini, əməliyyat nəticələrini, pul vəsaitlərinin hərəkəti və səhmdar kapitalında dəyişmələri əks etdirən Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (“BMHS”) uyğun maliyyə hesabatlarının düzgün hazırlanması üçün məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik aşağıdakılar üzrə məsuliyyət daşıyır:

- Uyğun mühasibat prinsiplərinin seçilməsi və mütəmadi olaraq tətbiq edilməsi;
- Məntiqli və məqsədəuyğun təxminlərin və qərarların qəbul edilməsi;
- BMHS-na uyğunluğun bəyan edilməsi və əgər bu standartlardan əhəmiyyətli kənarlaşmalar varsa, bu halların maliyyə hesabatlarında açıqlanması və izah edilməsi; və
- Əgər yaxın gələcəkdə Bank işini normal şərtlər altında davam etdirəcəksə, hesabat tarixinə maliyyə hesabatlarının daimlilik prinsipi əsasında hazırlanması.

Rəhbərlik həmçinin aşağıdakı məsələlər üzrə məsuliyyət daşıyır:

- Bank daxilində səmərəli və keyfiyyətli daxili nəzarət sisteminin işlənilib hazırlanması, qurulması və möhkəmləndirilməsi;
- Bankın maliyyə hesabatlarının BMHS-na uyğun olaraq düzgün hazırlanması və Bankın maliyyə vəziyyətini istənilən zaman düzgün əks etdirən mühasibat sisteminin təşkil edilməsi;
- Yerli mühasibat sisteminin qanunvericilik və Azərbaycan Respublikasının mühasibat standartlarına uyğun olaraq təşkil edilməsi;
- Mümkün imkanlardan istifadə edərək Bankın aktivlərinin mühafizə edilməsinin təşkil olunması; və
- Saxtakarlıq, yanlışlıq və digər qanunauyğunsuzluq hallarının müəyyən edilməsi və qarşısının alınması.

31 dekabr 2009-cu il tarixinə olan maliyyə hesabatları 7 aprel 2010-cu il tarixində Bankın İdarə Heyəti tərəfindən təsdiq edilmişdir.

İdarə Heyəti adından:

Fuad Aslanov
İdarə Heyətinin sədri

7 aprel 2010-cu il
Bakı, Azərbaycan Respublikası

Çingiz Əmircanov
Baş Mühasib

7 aprel 2010-cu il
Bakı, Azərbaycan Respublikası

MÜSTƏQİL AUDİTORLARIN RƏYİ

“Bank Avrasiya” ASC-nin Səhmdarlarına və İdarə Heyətinə:

Maliyyə hesabatları üzrə auditor hesabatı

Biz “Bank Avrasiya” ASC-nin (bundan sonra “Bank”) 31 dekabr 2009-cu il tarixinə təqdim edilən maliyyə vəziyyəti hesabatı, həmin tarixdə başa çatmış il üzrə məcmu gəlir hesabatı, səhmdar kapitalında dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında hesabatlardan, eləcə də əsas mühasibat prinsiplərinin və digər izahedici qeydlərin xülasəsindən ibarət olan maliyyə hesabatlarının audit yoxlamasını apardıq.

Maliyyə Hesabatlarının hazırlanması üzrə rəhbərliyin məsuliyyəti

Rəhbərlik bu maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə görə məsuliyyət daşıyır. Bu məsuliyyətə aşağıdakılar aiddir: maliyyə hesabatlarının hazırlanması ilə əlaqədar, saxtakarlıq və ya yanlışlıqdan qaynaqlanan əhəmiyyətli kənarlaşmaların qarşısını almaq məqsədilə daxili nəzarət sisteminin işlənilib hazırlanması, qurulması və möhkəmləndirilməsi; müvafiq mühasibat siyasətinin seçilməsi və tətbiq edilməsi; mövcud şərtlər altında məqbul mühasibat təxminlərinin irəli sürülməsi.

Auditorun məsuliyyəti

Bizim məsuliyyətimiz apardığımız audit yoxlamasına əsasən bu maliyyə hesabatlarına dair rəy bildirməkdən ibarətdir. Biz audit yoxlamasını Beynəlxalq Audit Standartları əsasında aparmışıq. Həmin standartların tələbinə görə, biz etik tələblərə əməl etməli və auditi elə şəkildə planlaşdırmalı və aparmalıyıq ki, maliyyə hesabatlarında əhəmiyyətli təhriflərin mövcud olmamasına kifayət qədər əmin olaq.

Audit yoxlamasına maliyyə hesabatlarındakı məbləğlər və açıqlamalara dair auditor sübutu əldə etmək üçün proseduraların yerinə yetirilməsi daxildir. Seçilmiş proseduralar auditorun mülahizəsindən, eləcə də saxtakarlıq və ya səhvlər nəticəsində maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi risklərinin qiymətləndirilməsindən asılıdır. Həmin riskləri qiymətləndirərkən auditor müəssisənin daxili nəzarət sisteminin effektivliyinə dair rəy bildirmək üçün deyil, şəraitə görə müvafiq audit proseduralarının işlənilib hazırlanması məqsədilə müəssisə tərəfindən maliyyə hesabatlarının hazırlanması və düzgün təqdim edilməsi üçün müvafiq daxili nəzarət sistemini nəzərdən keçirir. Bundan əlavə, audit yoxlamasına mövcud mühasibat siyasətinin uyğunluğunun və rəhbərliyin mühasibat təxminlərinin əsaslandırılmasının qiymətləndirilməsi, eləcə də maliyyə hesabatlarının ümumi təqdimatının dəyərəndirilməsi daxildir.

Biz hesab edirik ki, audit rəyimizi bildirmək üçün kifayət qədər və uyğun auditor sübutu əldə etmişik.

Şərti rəy verilməsi üçün əsas

BMUS 24 “Əlaqəli tərəflərlə bağlı qeydlər” standartının 12-ci bəndinə əsasən Bank, maliyyə hesabatlarında son nəzarətedici tərəfi açıqlamalıdır. Audit edilən maliyyə hesabatlarında bu məlumat təqdim edilməmişdir. Biz, Bankın son nəzarətedici tərəfi haqqında heç bir məlumat əldə edə bilmədik.

Auditin əhatə dairəsindəki məhdudiyyətlər səbəbilə şərti rəyin bildirilməsi

Yuxarıda göstərilən uyğunsuzluq istisna olmaqla, bizim rəyimizcə, əlavə edilən maliyyə hesabatları bütün əhəmiyyətli aspektlər baxımından Bankın 31 dekabr 2009-cu il tarixinə maliyyə vəziyyətini və həmin tarixdə başa çatan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun olaraq düzgün əks etdirir.

7 aprel 2010-cu il
Bakı, Azərbaycan Respublikası

“BANK AVRASIYA” ASC

MƏCMU GƏLİR HESABATI

31 DEKABR 2009-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

(Azərbaycan Manatı ilə)

	Qeyd	31 dekabr 2009-cu il tarixində başa çatmış il üzrə	31 dekabr 2008-ci il tarixində başa çatmış il üzrə
Faiz gəlirləri	6, 25	4,167,406	4,777,622
Faiz xərcləri	6, 25	<u>(1,972,631)</u>	<u>(1,818,292)</u>
Faiz gətirən aktivlərin amortizasiya ehtiyatları təmin olunmamışdan əvvəl xalis faiz gəliri		<u>2,194,775</u>	<u>2,959,330</u>
Faiz gətirən aktivlər üzrə ehtimal edilən zərər üçün ehtiyatların qaytarılması	7	(878,303)	(1,240,725)
Xalis faiz gəlirləri		<u>1,316,472</u>	<u>1,718,605</u>
Xarici valyuta ilə əməliyyatlar üzrə xalis mənfəət	8	248,296	275,000
Haqq və komissiya gəlirləri	9	420,403	635,089
Haqq və komissiya xərcləri	9	(267,046)	(351,275)
Digər gəlirlər		<u>5,270</u>	<u>2,429</u>
Xalis qeyri-faiz gəlirləri		<u>406,923</u>	<u>561,243</u>
Əməliyyat gəlirləri		1,723,395	2,279,848
Əməliyyat xərcləri	10,25	<u>(1,940,096)</u>	<u>(1,648,514)</u>
Əməliyyat (zərəri)/mənfəəti		<u>(216,701)</u>	<u>631,334</u>
Digər əməliyyatlar üzrə zərər ehtiyatların qaytarılması/(ayrılması)	7	588,926	(518,354)
Mənfəət vergisindən əvvəl gəlir		372,225	112,980
Mənfəət vergisi	11	(18,315)	(107,333)
İl üzrə xalis mənfəət		353,910	5,647
İl üzrə digər məcmu gəlir maddələri, vergilər çıxıldıqdan sonra		-	-
İl üzrə cəmi məcmu gəlir		<u>353,910</u>	<u>5,647</u>
HƏR SƏHM ÜZRƏ GƏLİR			
Əsas və kapitala əlavə ediləbilən	12	17.70	0.28

İdarə Heyəti adından:

Fuad Aslanov
İdarə Heyətinin sədri

7 aprel 2010-cu il
Bakı, Azərbaycan Respublikası

Çingiz Əmircanov
Baş Mühəsib

7 aprel 2010-cu il
Bakı, Azərbaycan Respublikası

8-46-cı səhifələrində verilmiş qeydlər maliyyə hesabatlarının tərkib hissəsini təşkil edir. Müstəqil Auditorların rəyi 2-ci və 3-cü səhifələrdə verilir.

“BANK AVRASIYA” ASC

MALIYYƏ VƏZİYYƏTİ HESABATI 31 DEKABR 2009-CU İL TARİXİNƏ (Azərbaycan Manatı ilə)

	Qeyd	31 dekabr 2009-cu il	31 dekabr 2008-ci il
AKTİVLƏR			
Pul vəsaitləri və ARMB-da yerləşdirilmiş vəsaitlər	13	6,860,355	6,654,396
Banklardan alınacaq vəsaitlər	14	9,367,347	4,771,595
Müştərilərə verilmiş kreditlər	15	17,174,152	25,973,144
Əmlak və avadanlıq	16	6,204,661	6,456,670
Qeyri-maddi aktivlər	17	132,685	125,241
Digər aktivlər	18	336,976	92,871
		40,076,176	44,073,917
CƏMİ AKTİVLƏR			
ÖHDƏLİKLƏR VƏ KAPİTAL			
ÖHDƏLİKLƏR:			
Banklara ödəniləcək vəsaitlər	19	1,565	22,449
Hökumət və digər kredit institutlarına ödəniləcək vəsaitlər	20	1,016,772	700,000
Müştəri hesabları	21	18,491,290	22,568,131
Digər öhdəliklər	22	101,065	690,078
Təxirə salınmış mənfəət vergisi öhdəliyi	11	125,648	107,333
		19,736,340	24,087,991
Cəmi öhdəliklər			
KAPİTAL:			
Nizamnamə kapitalı	23	20,000,000	20,000,000
Bölüşdürülməmiş mənfəət/(Yığılmış zərər)		339,836	(14,074)
		20,339,836	19,985,926
CƏMİ ÖHDƏLİKLƏR VƏ KAPİTAL			
		40,076,176	44,073,917

İdarə Heyəti adından:

Fuad Aslanov
İdarə Heyətinin sədri

7 aprel 2010-cu il
Bakı, Azərbaycan Respublikası

Çingiz Əmircanov
Baş Mühəsib

7 aprel 2010-cu il
Bakı, Azərbaycan Respublikası

8-46-cı səhifələrində verilmiş qeydlər maliyyə hesabatlarının tərkib hissəsini təşkil edir. Müstəqil Auditorların rəyi 2-ci və 3-cü səhifələrdə verilir.

“BANK AVRASIYA” ASC

SƏHMDAR KAPİTALINDA DƏYİŞİKLİKLƏR HESABATI 31 DEKABR 2009-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Azərbaycan Manatı ilə)

	Qeyd	Nizamnamə kapitalı	Bölüşdürülməmiş mənfəət/ (Yığılmış zərər)	Cəmi kapital
31 dekabr 2007-ci il	23	20,000,000	(19,721)	19,980,279
Xalis mənfəət		-	5,647	5,647
31 dekabr 2008-ci il	23	<u>20,000,000</u>	<u>(14,074)</u>	<u>19,985,926</u>
Xalis mənfəət		-	353,910	353,910
31 dekabr 2009-cu il		<u>20,000,000</u>	<u>339,836</u>	<u>20,339,836</u>

İdarə Heyəti adından:

Fuad Aslanov
İdarə Heyətinin sədri

7 aprel 2010-cu il
Bakı, Azərbaycan Respublikası

Çingiz Əmircanov
Baş Mühəsib

7 aprel 2010-cu il
Bakı, Azərbaycan Respublikası

8-46-cı səhifələrində verilmiş qeydlər maliyyə hesabatlarının tərkib hissəsini təşkil edir. Müstəqil Auditorların rəyi 2-ci və 3-cü səhifələrdə verilir.

“BANK AVRASIYA” ASC

PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HESABATI
31 DEKABR 2009-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ
(Azərbaycan Manatı ilə)

	Qeyd	31 dekabr 2009-cu il tarixində başa çatmış il üzrə	31 dekabr 2008-ci il tarixində başa çatmış il üzrə
ƏMƏLİYYAT FƏALİYYƏTİNDƏN DAXİL OLAN PUL			
Mənfəət vergisi çıxılmazdan öncə mənfəət		372,225	112,980
Düzəlişlər:			
Faiz götürən aktivlər və digər əqdlər üzrə dəyərsizləşmə üçün ehtiyatlar		1,467,229	1,240,725
Amortizasiya və köhnəlmə xərcləri		454,745	378,330
Xarici valyuta əməliyyatları üzrə kurs fərqləri		4,646	84,368
Hesablanmış faizlərdə xalis dəyişmələr		<u>(355,988)</u>	<u>390,791</u>
Əməliyyat aktiv və öhdəliklərində dəyişikliklərdən əvvəlki əməliyyat fəaliyyətindən daxil olan pul vəsaitləri		<u>1,942,857</u>	<u>2,207,194</u>
Əməliyyat aktiv və öhdəliklərində dəyişikliklər			
Əməliyyat aktivlərində (artma)/azalma			
ARMB minimal ehtiyat depoziti		1,114,205	(1,177,772)
Banklardan alınacaq vəsaitlər		(4,595,752)	(5,371,844)
Müştərilərə verilən kreditlər		7,784,106	(26,789,618)
Digər aktivlər		<u>(244,105)</u>	<u>(94,495)</u>
Əməliyyat öhdəliklərində artma/(azalma)			
Banklara ödəniləcək vəsaitlər		295,889	770,242
Müştəri hesabları		(3,587,343)	17,254,505
Digər öhdəliklər		<u>(1,136,419)</u>	<u>597,258</u>
Vergilərin ödənilməsindən əvvəl əməliyyat fəaliyyətindən daxil olan xalis pul vəsaitləri		1,573,438	(12,604,530)
Ödənilmiş mənfəət vergisi		<u>(41,521)</u>	<u>-</u>
Əməliyyat fəaliyyətindən daxil olan/(yönəlmiş) xalis pul vəsaitləri		<u>1,531,917</u>	<u>(12,604,530)</u>
İNVESTİSİYA FƏALİYYƏTİNDƏN DAXİL OLAN PUL VƏSAİTLƏRİ:			
Əsas vəsaitlərin alınması		(210,180)	(2,202,002)
İnvestisiyaların satılması		<u>-</u>	<u>14,526,978</u>
İnvestisiya fəaliyyətinə (yönəlmiş)/daxil olan xalis pul vəsaitləri		<u>(210,180)</u>	<u>12,324,976</u>
Məzənnə fərqlərinin pul və pul vəsaitlərinə təsiri		<u>(1,573)</u>	<u>(338,755)</u>
PUL VƏ PUL VƏSAİTLƏRİNDƏ XALIS ARTMA/(AZALMA)		1,320,164	(618,309)
PUL VƏ PUL VƏSAİTLƏRİ, <i>ilin əvvəlinə</i>	13	5,473,262	6,091,571
PUL VƏ PUL VƏSAİTLƏRİ, <i>ilin sonuna</i>	13	<u>6,793,426</u>	<u>5,473,262</u>

İdarə Heyəti adından:

Fuad Aslanov
İdarə Heyətinin sədri

7 aprel 2010-cu il
 Bakı, Azərbaycan Respublikası

Çingiz Əmircanov
Baş Mühasib

7 aprel 2010-cu il
 Bakı, Azərbaycan Respublikası

8-46-cı səhifələrində verilmiş qeydlər maliyyə hesabatlarının tərkib hissəsini təşkil edir. Müstəqil Auditorların rəyi 2-ci və 3-cü səhifələrdə verilir.

“BANK AVRASIYA” ASC

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2009-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Azərbaycan Manatı ilə)

2. GİRİŞ

Müəssisə və onun əsas fəaliyyəti

“Bank Avrasiya” ASC (bundan sonra “Bank”) Azərbaycan Respublikasında təsis olunmuş və bu ölkədə fəaliyyət göstərir. Bank, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən yaradılmış açıq tipli səhmdar cəmiyyətidir. Bankın əsas fəaliyyəti Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslər üçün bank xidmətlərinin göstərilməsindən ibarətdir. Bank, Azərbaycan Respublikası Mərkəzi Bankı (“ARMB”) tərəfindən 28 noyabr 2007-ci ildə verilmiş 251 N-li ümumi Bank lisenziyası əsasında fəaliyyət göstərir.

31 dekabr 2009-cu və 2008-ci il tarixlərinə işçilərin sayı, müvafiq olaraq, 44 və 40 olmuşdur.

Bankın hüquqi ünvanı və fəaliyyət göstərdiyi ölkə

Bankın hüquqi ünvanı Nizami küçəsi 70, Bakı AZ1010, Azərbaycan Respublikasıdır.

Bankın 31 dekabr 2009-cu il tarixinə, Mərkəzi Bankın 13 aprel 2009-cu il tarixli 251/1 sayılı icazəsi əsasında fəaliyyət göstərən və Azərbaycan Respublikası, Sumqayıt şəhəri, 1-ci məhəllə, ev 2, ünvanında yerləşən Sumqayıt filialı mövcuddur.

Bankın səhmdarları

31 dekabr 2009-cu və 2008-ci il tarixlərinə aşağıdakı səhmdarlar Bankın adi səhmlərinə sahib olmuşlar:

Səhmdarlar	31 dekabr 2009-cu il, %	31 dekabr, 2008-ci il, %
“Evro Standard” MMC	37.5%	37.5%
“Tayning Global Ink” MMC	37.5%	37.5%
“Azbizneskom” MMC	25.0%	25.0%
Cəmi	100%	100%

Bankın əməliyyat mühiti

Azərbaycan Respublikası, ölkə hüdudlarından kənarında sərbəst dövriyyəyə malik olmayan valyuta, sərt valyuta nəzarəti, müəyyən qədər yüksək inflyasiya və iqtisadi artım templəri də daxil olmaqla inkişaf etməkdə olan ölkələrə xas bir çox xarakterlərə malikdir. Azərbaycanın bank sektoru ictimai fikirdəki mənfi dəyişikliklərə və iqtisadi şəraitə qarşı həssasdır. Bəzən Azərbaycan iqtisadiyyatında likvidlik riskləri ilə əlaqədar olaraq bank sektoruna inamın azalması halları müşahidə olunur. Bank sektorundakı iqtisadi tendensiyaları və aparılacaq islahatları, habelə Azərbaycanın bank sektorunda likvidlik və ya inamın azalması hallarının Bankın maliyyə vəziyyətinə mümkün təsirini qabaqcadan rəhbərlik tərəfindən proqnozlaşdırılması mümkün deyil.

Azərbaycan Respublikasının vergi, valyuta və gömrük qanunvericiliyində tez-tez müxtəlif şərtlər və dəyişikliklər baş verir. Bundan əlavə, Azərbaycan Respublikasında fəaliyyət göstərən bankların üzləşdiyi çətinliklərə, müflisləşmə və iflas haqqında qanunvericiliyin gələcəkdə təkmilləşdirilməsi zərurəti, girovun qeydiyyatı və istifadəsi üzrə rəsmiləşdirilmiş proseduraların yetərsizliyi, eləcə də qanunvericilik və vergi sistemi ilə bağlı digər maneələr daxildir. Azərbaycan Respublikasının gələcək iqtisadi istiqaməti əsasən hökumət tərəfindən iqtisadi, maliyyə və monetar sahələrində görülən tədbirlərdən, eləcə də vergi, hüquqi, nizamnamə və siyasi inkişafdan asılıdır.

“BANK AVRASIYA” ASC

MALIYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2009-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Azərbaycan Manatı ilə)

3. TƏQDİMATIN ƏSASLARI

Mühasibat əsasları

Bankın hazırkı maliyyə hesabatları Beynəlxalq Mühasibat Standartları Şurası tərəfindən dərc edilmiş Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (“BMHS”) və Beynəlxalq Maliyyə Standartlarına Şərhlər Komitəsi (“BMHSSK”) tərəfindən dərc edilən şərhlər əsasında hazırlanmışdır.

Bu maliyyə hesabatları əksi göstərilmədiyi hallarda Azərbaycan manatı (“AZN”) ilə təqdim edilir. Bəzi maliyyə alətlərinin ədalətli dəyəri istisna olmaqla, bu maliyyə hesabatları, tarixi dəyər prinsiplərinə əsasən hazırlanmışdır. İşgüzar fəaliyyətin əsasən Azərbaycan Respublikasında həyata keçirildiyinə görə Bankın funksional maliyyə vahidi də Azərbaycan manatıdır. Bank mühasibat sistemini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə təşkil edir. Bu maliyyə hesabatlarını hazırlayarkən yerli mühasibat prinsiplərinə uyğun tərtib edilmiş mühasibat sistemindən istifadə edilmiş və hesabatlara BMHS-na uyğunlaşdırmaq məqsədilə düzəlişlər verilmişdir. Bu düzəlişlərə əməliyyatların iqtisadi mahiyyətini əks etdirmək üçün müəyyən təsnifləşdirilmələr, həmçinin müəyyən aktiv və öhdəliklərin, gəlir və xərclərin maliyyə hesabatlarındakı maddələrə uyğunlaşdırmaq məqsədilə yenidən təsnifləşdirilməsi aiddir.

Əsas təxminlər

BMHS-na əsasən hesabatların hazırlanması zamanı rəhbərlikdən müəyyən təxminlər etmək tələb olunur ki, bu da hesabatdakı rəqəmlərə təsir göstərir. Bu təxminlər, maliyyə hesabatlarının hazırlanması tarixinə Bank rəhbərliyinə məlum olan məlumatlara əsaslanır. Ona görə də, faktiki nəticələr, bu təxminlərdən fərqlənə bilər. Dəyişməyə ən çox məruz qalabiləcək əsas təxminlərə ehtimal edilən itkilər üzrə yaradılan ehtiyatlar və maliyyə alətlərinin ədalətli dəyəri aiddir.

Müştərilərə verilən kreditlər və digər banklara alınacaq vəsaitlər üzrə ehtimal edilən itkilər üzrə yaradılan ehtiyatlar çıxılmaqla, amortizasiya olunmuş ilkin dəyər ilə qiymətləndirilir. Ehtimal edilən itkilər üzrə ehtiyatın yaradılması zamanı əsasən fikir yürütmək lazım gəlir. Ehtimal edilən zərərlər üzrə Bankın kredit portfelində baş verən itkiləri qarşılamaq üçün Bank rəhbərliyi tərəfindən istifadə edilən təxminlər əsasında məqsədə uyğun hesab edilən məbləğdə ehtiyat yaradılır. Şübhəli kreditlər üzrə yaradılan ehtiyatlar belə aktivlərin silinə bilinməsi və bu zaman baş verə biləcək itkilərin ehtimalına əsaslanır. Bu təxminlər tarixi təcrübəyə və statistik vasitələrə əsaslanaraq edilir. Bu təxminlərin hesablanması zamanı həmçinin rəhbərliyin peşəkar mövqeyindən də istifadə edilir.

Bank rəhbərliyi hesab edir ki, ehtiyatlarla bağlı təxminlər ən əsas subyektivlik daşıyan məqamdır çünki: (i) gələcəkdəki itkilərin faizi və şübhəli kreditlər üzrə yarana biləcək itkilərin ölçülməsi üzrə edilən ehtimallar müxtəlif dövrlər arasında dəyişir, hesabat tarixində isə bu ehtimallar yalnız cari təcrübəyə əsaslanır, və (ii) Bankın təxmin etdiyi (yaradılan ehtiyatlar şəkildə öz əksini tapan) itkilərlə faktiki itkilər arasında əhəmiyyətli fərqlər yaranarsa, bu fərqlər Bankın gələcəkdəki mənfəət və zərər, eləcə də balans göstəricilərinə təsir göstərə bilər. Ehtimal edilən zərərlər üzrə Bankın təxminlərinə, həmçinin əvvəlki təcrübə, müştərilərin davranışı, kredit verilən müəssisənin cari keyfiyyət göstəriciləri və ümumi iqtisadi şərait də daxildir. Bu göstəricilərlə gələcəkdə baş verə biləcək faktiki itkilər arasında birbaşa əlaqə olmaya bilər.

“BANK AVRASIYA” ASC

MALIYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2009-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Azərbaycan Manatı ilə)

4. ƏSAS MÜHASİBAT PRİNSİPLƏRİ

Əsas tanınma və ölçülmə qaydaları

Bank müqaviləyə əsasən maliyyə aləti üzrə öhdəlik daşıyan tərəfə çevrildiyi zaman maliyyə aktivini və ya öhdəliyini balansda tanıyır. Maliyyə aktivlərinin və öhdəliklərinin adi yolla alınması və satılması zamanı hesablaşma günü əməliyyat balansda tanınır. Sonradan əməliyyat və hesablaşma tarixləri arasında ədalətli dəyər üzrə ölçülən maliyyə alətlərinin adi yolla alınması zamanı əldə edilən alətlərin tanınması üçün istifadə edilən prinsiplərdən istifadə edilir.

Məcmu gəlir hesabatı vasitəsilə ədalətli dəyərə tanınan maliyyə alətləri istisna olmaqla, bütün digər maliyyə aktivləri və öhdəlikləri ilkin olaraq ədalətli dəyərlə ölçülür və bu alətlərin alınması və ya buraxılması ilə birbaşa bağlı olan xərclər onun balans dəyərində əlavə edilir. Sonrakı dövrlərdə bu alətlərin dəyərinin yenidən ölçülməsi ilə bağlı mühasibat prinsipləri aşağıda öz əksini tapır.

Pul və pul ekvivalentləri

Pul və pul ekvivalentləri elə aktivlərə deyilir ki, onları nağd vəsaitlərə istənilən zaman tez bir şəkildə çevirmək mümkün olsun və bu zaman onların dəyərində çox cüzi bir fərq baş versin. Overnayt depozitləri istisna olmaqla, bütün qısamüddətli banklararası vəsaitlər, digər banklardan alınacaq vəsaitlərdə təsnif edilmişdir. İstifadə məhdudiyəti olan vəsaitlər isə pul və pul ekvivalentlərinə daxil edilməmişdir. Pul və pul ekvivalentləri amortizasiya olunmuş ilkin dəyəri ilə ölçülür. Pul vəsaitlərinin hərəkətini təqdim edərkən ARMB-ı tərəfindən tələb edilən məcburi ehtiyatlar, istifadə məhdudiyəti olduğuna görə, pul və pul ekvivalentləri kateqoriyasına aid edilməmişdir.

Digər banklardan alınacaq vəsaitlər

Bank digər banklara, ticarət və qeyri-derivativ debitor bərcələr istisna olmaqla, əvvəlcədən təyin edilmiş və ya müəyyən edilə bilən tarixlərdə ödəmə müddəti çatan vəsaitləri, digər banklardan alınacaq vəsaitlər kateqoriyasına aid edir. Digər banklardan alınacaq vəsaitlər amortizasiya olunmuş ilkin dəyəri ilə ölçülür.

Müştərilərə verilmiş kreditlər

Bank tərəfindən verilən kreditlər ilk olaraq ədalətli dəyər və əməliyyat üzrə aidiyyəti xərclər həcmində tanınır. Hesablanmış ədalətli dəyər kreditin ədalətli dəyərində bərabər olmadıqda, misal üçün, kredit bazar qiymətindən aşağı dəyərlə verildikdə, hesablanmış ədalətli dəyərlə kreditin ədalətli dəyəri arasındakı fərq kreditin ilkin tanınması üzrə zərəri kimi qeydə alınır və bu zərərlərin xüsusiyyətindən uyğun olaraq məcmu gəlir hesabatına daxil edilir. Daha sonra, kreditlər effektiv faiz metodunu istifadə etməklə amortizasiya dəyəri ilə qeydə alınır. Müştərilərə verilən kreditlər ehtimal edilən zərəri üçün hər hansı ehtiyatlar çıxılmaqla uçota alınır.

Amortizasiya olunmuş ilkin dəyərində tanınan maliyyə aktivləri üzrə ayrılan ehtiyatlar

Maliyyə aktivlərinin və ya aktivlər qrupunun dəyərində azalma yaranması ilə bağlı rəhbərliyin əlində hər hansı bir obyektiv sübut olduğu hallarda Bank bu aktivlər üzrə itkiləri qarşılamaq məqsədilə ehtiyat yaradır. Ehtimal edilən itkilər, gələcəkdə zəmanət və alınan girovlar da daxil olmaqla, amortizasiya olunmuş ilkin dəyərində ölçülən aktivlər üzrə gələcəkdə əldə edilə biləcək pul vəsaitlərinin, maliyyə aktivinin yaranması tarixində ilkin effektiv faiz dərəcəsinə istifadə edilərək diskont edilməsi nəticəsində yaranmış dəyərlə bu aktivlərin qalıq dəyəri arasındakı fərq kimi hesablanır. Sonrakı dövrlərdə, ehtimal edilən itkinin məbləği azalırsa və azalma həqiqətən də ehtiyat yaradılmasından sonra baş vermiş hər hansı bir hadisə ilə bağlıdırsa, bu zaman belə aktivlər üzrə yaradılan ehtiyatlar geri qaytarılır. İlkin dəyəri ilə ölçülən maliyyə aktivləri üçün isə ehtimal edilən itkilər, bu aktivlərdən gələcəkdə əldə edilə biləcək pul vəsaitlərinin bu tip aktivlər üzrə mövcud bazar faiz dərəcəsinə istifadə edərək diskont edilməsi nəticəsində yaranmış dəyərlə bu aktivlərin qalıq dəyəri arasındakı fərq kimi hesablanır. Bu tip ehtiyatlar yaradıldıqdan sonra geri qaytarılmır.

“BANK AVRASIYA” ASC

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2009-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Azərbaycan Manatı ilə)

Ehtimal edilən itkilərin hesablanması aktivlər üzrə risk analizinə əsaslanır və yaradılan ehtiyat rəhbərliyin fikrincə bu aktivlər üzrə itkiləri qarşılamaq üçün kafi hesab edilir. Ehtiyatlar, portfel üçün xüsusi əhəmiyyət kəsb edən risk daşıyan aktivlərin fərdi olaraq, daha az əhəmiyyətli aktivlərin isə kollektiv şəkildə qiymətləndirilməsi əsasında yaradılır.

Ehtimal edilən itkilərdəki dəyişikliklər birbaşa məcmu gəlir hesabatına aid edilir və balansda yaradılmış ehtiyatlar aktivlərin qalıq dəyərini təqdim edərək onların balans dəyərindən çıxılır. Bank rəhbərliyi ehtiyat yaradılması üçün obyektiv sübutun olmasına baxarkən borc götürənin və ya qiymətli kağızı buraxan tərəfin likvidlik, ödəmə qabiliyyəti, biznes və maliyyə risklərinə məruz qalması, bu kimi maliyyə aktivlərinin pula çevrilibilmə qabiliyyətindəki dinamika, milli və yerli iqtisadiyyatın inkişafındakı trendlər, alınmış zamanət və girovların bazar dəyəri kimi göstəricilərdən də istifadə edir. Bu və digər göstəricilər, fərdi olaraq və ya qrup şəklində aktivlər üzrə ehtimal edilən zərərin yaranması üçün obyektiv sübutun olmasını təmin edir.

Bank amortizasiya olunmuş ilkin dəyəri üzrə ölçülən aktivlər üçün ehtimal olunan itkilər üzrə ehtiyat hesabı yaradır, ilkin dəyəri üzrə ölçülən aktivlər üçün isə birbaşa silinmə üsulundan istifadə edir. Qeyd etmək lazımdır ki, itkilərin təxmin edilməsi müəyyən qədər subyektivlik daşıyır. Müəyyən dövrlərdə Bankın faktiki uğradığı zərərlərin yaradılan ehtiyat məbləğindən fərqli olmasının mümkünlüyünə baxmayaraq, ehtiyatın mümkün olan zərərləri qarşılamaq üçün kifayət olması əsasən rəhbərliyin qərarıdır.

Binalar, avadanlıqlar və qeyri-maddi aktivlər

Binalar, avadanlıqlar və qeyri-maddi aktivlər, yığılmış amortizasiya və ehtimal edilən qiymətdən düşmə ehtiyatı çıxılmaqla balansda ilkin dəyəri ilə tanınır. Köhnəlmə, binalar, avadanlıqlar və qeyri-maddi aktivlərin qalıq dəyərində onların faydalı iqtisadi ömrü nəzərə alınmaqla hesablanmış dərəcələrdən istifadə etməklə tətbiq edilir. Amortizasiya üzrə düz xətt üsulu ilə aşağıdakı dərəcələrdən istifadə edilir:

Binalar və digər daşınmaz əmlak	5%
Mebel və kompyuter avadanlığı	20%
Digər əsas vəsaitlər	20%
Nəqliyyat vasitələri	25%
Qeyri-maddi aktivlər	10%

Hesabat tarixində binalar, avadanlıqlar və qeyri-maddi aktivlərin qalıq dəyəri, onlar üzrə əldə ediləbiləcək bazar dəyəri ilə müqayisə edilir və əgər bazar dəyəri qalıq dəyərindən azdırsa, bu aktivlərin qalıq dəyəri bazar dəyərindəki məbləğə uyğunlaşdırılır.

Vergi qanunvericiliyi

Vergi xərcləri cari və təxirə salınmış vergi xərclərinin cəmindən ibarətdir.

Cari vergi xərci hesabat dövrü ərzində yaranmış vergi mənfəəti əsasında hesablanır. Hesabatdakı bəzi gəlir və xərclərin digər dövrlərdə vergi bazasına aid ediləcəyinə və bəzi maddələrin heç bir vaxt vergi bazasını hesablayarkən istifadə edilməyəcəyinə görə vergi mənfəəti hesabatdakı mənfəətdən fərqlənir. Bankın cari mənfəət vergisi xərci, hesabat dövründə qüvvədə olan vergi dərəcələrindən istifadə etməklə hesablanır.

Təxirə salınmış vergi isə aktiv və öhdəliklərin mühasibat uçotuna uyğun qalıq dəyərləri ilə onları vergiyə uyğun qalıq dəyərləri arasındakı fərqlərdən yaranan və gələcəkdə ödəniləcək və ya geri alınacaq məbləğlərin əsasında hesablanır və bu zaman balans öhdəliyi üsulundan istifadə edilir. Təxirə salınmış vergi öhdəliyi ümumiyyətlə bütün vergi bazasını artıran maddələr üçün hesablanır, təxirə salınmış vergi aktivləri isə bu aktivdən gələcəkdə istifadə etmək üçün kifayət qədər mənfəətin olması təxmini nəzərə alınaraq balansda tanınır. Müvəqqəti fərqlərin mühasibat mənfəətinə və vergi mənfəətinə təsir göstərməyən digər aktiv və öhdəliklərin ilkin tanınması zamanı yarandığı hallarda (biznes kombinasiyaları istisna olmaqla), belə vergi aktiv və öhdəlikləri balansda tanınmır.

“BANK AVRASIYA” ASC

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2009-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Azərbaycan Manatı ilə)

Təxirə salınmış vergi aktivinin qalıq dəyəri hesabat tarixində nəzərdən keçirilir və əgər gələcəkdəki mənfəət əldə edilməsi ilə bağlı təxminlər bu aktivin reallaşdırılmağa imkan vermirsə bu vergi aktivinin dəyəri tam və ya qismən bu təxminlərə uyğunlaşdırılmaq üçün azaldılır.

Təxirə salınmış vergini hesablayarkən vergi aktivinin reallaşdırılması və ya öhdəliyin ödənilməsi zamanı qüvvədə olan vergi dərəcəsi istifadə edilməlidir. Birbaşa səhmdar kapitalına təsir edən əməliyyatlar istisna olmaqla, təxirə salınmış vergi xərci və ya gəliri birbaşa mənfəət və zərər hesabında əks etdirilir. Səhmdar kapitalına təsir edən əməliyyatlarla bağlı təxirə salınmış vergilər də səhmdar kapitalında öz əksini tapır.

Təxirə salınmış vergi aktivini və vergi öhdəliyi o zaman əvəzləşdirilərək xalis şəkildə təqdim edilə bilər ki, bu təxirə salınmış aktiv və öhdəliklər bir vergi orqanı tərəfindən qoyulan məbləğlərə aid edilsin və bu vergilər üzrə öhdəlik eyni banka aid edilsin.

Müştəri hesabları

Müştəri hesabları fərdi müştərilərə, dövlət və özəl müəssisələrinin vəsaitlərini təmsil edir və hesablar balansda amortizasiya olunmuş ilkin dəyəri ilə tanınır.

Nizamnamə kapitalına edilmiş əlavələr ilkin dəyərlərində tanınır. Adi səhmlər üzrə dividendlər eyni dərəcədə onlar elan olunan dövr üzrə azalma kimi tanınır. Beynəlxalq Mühəsibat Uçotu Standartı 10 “Balans tarixindən sonra baş vermiş hadisələr” (BMHS 10) müvafiq olaraq balans hesabatı tarixindən sonra elan edilmiş dividendlər sonradan baş vermiş hadisələr kimi qəbul edilir və müvafiq olaraq açıqlanır.

Gəlir və xərclərin tanınması

Faiz gəlirləri və xərcləri hesablama prinsipinə uyğun olaraq effektiv faiz dərəcəsi metodundan istifadə etməklə tanınır. Effektiv faiz dərəcəsi metodu, maliyyə aktivinin və ya öhdəliklərin amortizasiya olunmuş ilkin dəyərini hesablayaraq, aid olan faiz gəlirini və xərcini müvafiq dövr ərzində tanınmasını nəzərdə tutur. Effektiv faiz dərəcəsi o dərəcədir ki, maliyyə alətinin gözlənilən ömrü ərzində təxmin edilən pul vəsaitlərinin ödənilməsinə və alınmasını maliyyə aktivinin və ya öhdəliklərin qalıq dəyərində tam dəqiqliklə diskont edir.

Əgər maliyyə aktivinin dəyərində ehtimal edilən zərərin nəticəsində dəyər azalışı baş verirsə, faiz gəliri bu itkiləri hesablayarkən nəzərə alınan gələcəkdəki pul vəsaitlərinin hərəkətindən istifadə etməklə əldə edilən effektiv faiz dərəcəsi ilə tanınır. Ədalətli dəyərlə ölçülən aktivlər üzrə əldə edilmiş gəlirlər faiz gəliri kimi təsnifləşdirilir.

Kreditlərin verilməsi üçün haqq və komissiya gəlirləri, aidiyatı birbaşa xərclərlə birlikdə müvafiq dövrlərə təxirə salınır və effektiv faiz dərəcəsinə lazımı düzəlişlər verilir. Kredit üzrə öhdəliklərin kreditə çevrilməsi ehtimal edildiyi hallarda, kredit öhdəliyinin götürüldüyü üçün alınan haqq və komissiyalar effektiv faiz dərəcəsi istifadə edərək müvafiq dövrlərə təxirə salınır. Kredit üzrə öhdəliklərin kreditə çevrilməsi ehtimal olunmadığı hallarda isə alınan haqq və komissiyalar bu öhdəliyin qüvvədə olması müddətində müvafiq olaraq məcmu gəlir hesabatında tanınır. Öhdəlik kreditə çevrilmədən müddəti bitirsə, kredit öhdəliyinin götürüldüyü üçün alınan haqq və komissiyalar məcmu gəlir hesabatında öhdəliyin vaxtı bitdikdən sonra tanınır. Kredit xidməti göstərilməsi üzrə xidmət haqları bu xidmətlər göstərildiyi zaman tanınır.

Xarici valyuta əməliyyatları

Xarici valyutada olan monetar aktiv və öhdəliklər, balans tarixində mövcud olan valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatına çevrilir. Xarici valyutada aparılan əməliyyatlar isə əməliyyat tarixinə mövcud olan valyuta məzənnəsinə uyğun olaraq manat ekvivalentinə çevrilir. Bu çevrilmələr zamanı yaranan gəlir və xərclər məcmu gəlir hesabatında xarici valyuta ilə əməliyyatlar üzrə gəlirlər (zərər çıxılmaqla) sətrində göstərilir.

“BANK AVRASIYA” ASC

MALIYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2009-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Azərbaycan Manatı ilə)

Xarici valyuta məzənnələri

Maliyyə hesabatlarının hazırlanması zamanı Bank tərəfindən istifadə edilən il sonu valyuta məzənnələri aşağıdakı kimi olmuşdur:

	31 dekabr 2009-cu il	31 dekabr 2008-ci il
AZN/1 ABŞ dolları	0.8031	0.8010
AZN/1 Avro	1.1499	1.1292
AZN/1 Rus rublu	0.0266	0.0272

Maliyyə aktiv və öhdəliklərinin əvəzləşdirilməsi

Maliyyə aktivləri və öhdəlikləri yalnız hüquqi olaraq aktiv və öhdəliklərin əvəzləşdirilməsi üçün müəyyən edilmiş hüquq olduqda və ya eləcə də müqavilə üzrə əvəzləşdirməni aparmaq və ya eyni zamanda aktivi realizasiya edərək öhdəliyi ödəmək niyyəti mövcud olduğu hallarda həyata keçirilə bilər. Maliyyə aktivlərinin müvəqqəti olaraq qarşı tərəfə transfer edilməsi zamanı bu maliyyə aktivləri qarşı tərəfin öhdəliyi ilə qarşılaşdırılır.

5. YENİ VƏ YENİDƏN QƏBUL EDİLMİŞ STANDARTLARIN QƏBUL EDİLMƏSİ

Cari ildə Bank Beynəlxalq Mühəsibat Uçotu Standartları Şurası (BMUSS) və BMUSS-nın Beynəlxalq Maliyyə Hesabatları Şərhləri Komitəsi (BMHK) tərəfindən qəbul edilmiş, Bankın fəaliyyəti üçün münasib olan və 31 dekabr 2009-cu il tarixində başa çatmış hesabat dövrlərinə şamil olunan bütün yeni və yenidən işlənmiş standartları və onlara dair şərhləri qəbul etmişdir. Bu yeni standart və şərhlərin qəbul edilməsi Bankın mühəsibat uçotu siyasətinə, yəni cari və ya əvvəlki illər üzrə hesabat verilən məbləğlərə, zəruri təsir göstərməmişdir.

BMHS 7 “Maliyyə Alətləri: Açıqlamalar” (1 yanvar 2009-cu il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir). Dəyişdirilmiş standart, ədalətli dəyərin ölçülməsi və likvidlik riskinə dair əlavə açıqlamalar tələb edir. Ədalətli dəyərin ölçülməsi hər maliyyə aləti üzrə üç dərəcəli bölgüdən istifadə edilərək daxil olunan məlumat mənbələri üzrə açıqlanmalıdır. Bundan əlavə, 3-cü Dərəcəli ədalətli dəyər ölçülmələri üçün dövrün əvvəlinə və sonuna olan qalıqlar arasında, eləcə də 1-ci Dərəcəli və 2-ci Dərəcəli ədalətli dəyər ölçülmələri arasında əhəmiyyətli köçürmələr üzrə üzləşdirmələrin aparılması tələb olunur. Dəyişikliklər, həmçinin likvidlik riski üzrə tələb olunan açıqlamalara aydınlıq gətirir. Bank, 31 dekabr 2009-cu il tarixində başa çatmış il üzrə illik maliyyə hesabatlarında ədalətli dəyər ölçülmələri üzrə açıqlamaları qiymətləndirir.

BMUS 1 “Maliyyə hesabatlarının təqdimatı” standartına əlavə dəyişikliklər – 6 sentyabr 2007-ci il tarixində BMUSS, BMUS 1 standartına dəyişiklikləri dərc etmişdir. Burada xüsusilə səhmdar kapitalında dəyişikliklər hesabatında kapitalın “qeyri-sahibkar” subyektlərə aid olan komponentlərində baş verən hərəkətlərin təqdim olunmasında bəzi dəyişikliklərdən bəhs olunur. Standarta olunan dəyişikliklərə əsasən həmçinin əsas maliyyə hesabatlarının BMHS çərçivəsində adlarının da dəyişdirilməsi nəzərdə tutulmuşdur. Müəssisənin maliyyə hesabatlarında bu adların dəyişdirilməsi məcburi xarakter daşımır. BMUS standartına dəyişikliklər 1 yanvar 2009-cu il tarixində başlayan və ondan sonrakı mühəsibat dövrlərinə şamil olunur.

BMS 23, “Borc vəsaitləri üzrə xərclər” (2007-ci ilin mart ayında yenidən işlənmişdir; 1 yanvar 2009-cu il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir). Yenidən işlənmiş BMS 23, 2007-ci ilin mart ayında dərc edilmişdir. Bu Standarta edilmiş əsas dəyişiklik, istifadəsi və ya satışı kifayət qədər uzun müddət tələb edən aktivlərə aid olan borc vəsaitləri üzrə xərclərin dərhal xərcə silinməsi üsulunun ləğv edilməsidir. Buna görə də müəssisə borc vəsaitləri üzrə xərcləri aktivin ilkin dəyəri kimi kapitallaşdırmalıdır. Yenidən işlənmiş bu standart kapitallaşdırmaya başlanma tarixi 1 yanvar 2009-cu il və ya bu tarixdən sonraya təsadüf edən və tələblərə cavab verən aktivlərə aid borc vəsaitləri üzrə xərclərə prospektiv qaydada tətbiq edilir. Hazırda Bank yenidən işlənmiş standartın onun maliyyə hesabatlarına təsirini qiymətləndirir.

“BANK AVRASIYA” ASC

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2009-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Azərbaycan Manatı ilə)

BMHS 8 “Əməliyyat seqmentləri” – 30 noyabr 2006-cı il tarixində BMUSŞ, BMUS 14 “Seqmentlər üzrə hesabat” standartını əvəz edən və müəssisə tərəfindən seqment təhlilləri üzrə hesabatın rəhbərliyin istifadə etdiyi məlumatlara əsaslandırılmağını tələb edən BMHS 8 standartını dərc etmişdir. BMHS 8, 1 yanvar 2009-cu il və ya bu tarixdən sonra başlayan dövrlər üçün qüvvəyə minir. Bu standartın qəbul edilməsi Bankın maliyyə vəziyyətinə və ya maliyyə nəticələrinə təsir göstərməmişdir. Bank bu qənaətdədir ki, əməliyyat seqmentləri əvvəlcə BMUS 14 “Seqmentlər üzrə hesabat” təyin olunmuş biznes seqmentləri ilə eynidir.

BMUS 18 “Gəlir” əlavəsində dəyişikliklər. Bu dəyişiklik əməliyyat xərclərinin (BMUS 39 “Maliyyə Instrumentləri: Tanınma və Ölçülmə” göstərildiyi kimi) və müvafiq birbaşa xərclərin (əvvəlcədən BMUS 18-də göstərildiyi kimi) təqdimatındakı uyğunsuzluqları aradan qaldırmaq məqsədi daşıyır. Dəyişdirilmiş standartda əsasən ancaq əlaqəli əməliyyat xərcləri (BMUS 39-da göstərildiyi kimi) təxirə salınıb və effektiv faiz dərəcəsi üzrə düzəliş kimi tanına bilər.

BMUS 32 Maliyyə Instrumentləri: Təqdimat və BMUS 1: Maliyyə Hesabatlarının təqdimatı. Bu dəyişiklikdən əvvəl, BMUS 32 məhdud məsuliyyətli cəmiyyətdə təsisçilərin paylarını öhdəlik kimi təsnifatlaşdırılmasını tələb edirdi. Bunun səbəbi belə cəmiyyətlərin payçıya onun payının cəmiyyətin xalis aktivlərindən ödənilməsidir. BMUS 32 standartında baş verən dəyişikliyə əsasən, belə paylar, şirkətdə qalıq payları əks etdirdiyi üçün hesabatlarda öhdəlik kimi deyil, kapital kimi təsnifatlaşdırılmalıdır.

BMHS 3, “Müəssisələrin Birləşməsi” (2008-ci il ilin yanvar ayında yenidən işlənmişdir; satınalma tarixi 1 iyul 2009-cu il və ya bu tarixdən sonra başlayan birinci illik hesabat dövrünün təsadüf edən müəssisələrin birləşməsi üçün qüvvəyə minir). Yenidən işlənmiş BMHS 3, müəssisələrə nəzarət olunmayan iştirak paylarının qiymətləndirilməsini, mövcud BMHS 3 üsulu ilə (alıcının əldə edilmiş müəssisənin identifikasiya edilə bilən xalis aktivlərində proporsional payı) və ya ədalətli dəyərli həyata keçirməyə imkan verir. Yenidən işlənmiş BMHS 3 müəssisələrin birləşməsin zamanı satınalma metodunun tətbiqi üzrə daha ətraflı məlumat verir. “Qudvil”-ə aid olan hissənin hesablanması məqsədilə, mərhələli satınalma prosesində bütün aktiv və öhdəliklərin hər bir mərhələdə ədalətli dəyərlə qiymətləndirilməsi tələbi hesabatdan çıxarılmışdır. Bundan sonra qudvil, satınalma tarixində şirkətə qoyulmuş əvvəlki investisiyanın ədalətli dəyəri, ödənilmiş məbləğ və əldə edilmiş xalis aktivlər arasında fərq kimi uçota alınacaqdır. Satınalma prosesi ilə bağlı xərclər müəssisələrin birləşməsi əməliyyatından ayrıca tanınacaq və qudvil kimi yox, xərc kimi uçota alınacaqdır. Alıcı şirkət, satınalma tarixində, satınalma prosesi ilə bağlı yarana biləcək şərti öhdəlikləri maliyyə vəziyyəti hesabatında öhdəlik kimi uçota almalıdır. Satınalma tarixindən sonra bu öhdəliyin dəyərindəki dəyişikliklər qudvilin təshih edilməsi yolu ilə deyil, tətbiq edilən digər BMHS-lərə uyğun olaraq uçota alınacaqdır. Yenidən işlənmiş BMHS 3, yalnız bir neçə müəssisənin iştirakı ilə müəssisələrin birləşməsinə və yalnız müqavilə əsasında həyata keçirilən müəssisələrin birləşməsinə əhatə edir. Hazırda Bank yenidən işlənmiş standartın onun maliyyə hesabatlarına təsirini qiymətləndirir.

BMHS 2 Pay Əsasında Ödənişlər Standartına Əlavə - Hüquqların Verilməsi və Ləğv Edilməsi Şərtləri (2008-ci ilin yanvar ayında buraxılmışdır; 1 yanvar 2009-cu il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir). Bu əlavədə, yalnız xidmət və icra şərtlərinin, hüquqların verilməsi və ləğv edilməsi şərtləri olması müəyyən edilir. Pay əsasında ödənişlərin digər xüsusiyyətləri hüquqların verilməsi və ləğv edilməsi şərtlərinə aid deyil. Bu Əlavə, müəssisənin və ya digər tərəflərin ləğv edilməsinin eyni uçot qaydası ilə aparılmasını müəyyənləşdirir. Hazırda Bank yenidən işlənmiş standartın onun maliyyə hesabatlarına təsirini qiymətləndirir.

BMHS 1, Beynəlxalq Maliyyə Hesabatları Standartlarının İlk Tətbiqi (1 yanvar 2009-cu il tarixində başlanan dövrdən etibarən BMHS-ni tətbiq etməyə başlayan müəssisələr üçün). BMHS 1 yeni versiyası əvvəlki versiyanın mahiyyətini saxlayan, lakin strukturunda dəyişdirilmiş versiyadır. Düzəliş, ilkin tətbiq zamanı investisiyaların dəyərləndirilməsinə aiddir.

“BANK AVRASIYA” ASC

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2009-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Azərbaycan Manatı ilə)

Hecinq üzrə qəbul edilmiş Maddələr - (BMUS 39 Maliyyə alətləri: Tanınma və Ölçülmə standartına 31 iyul 2008-ci il tarixli düzəlişlər). Bu düzəlişlər 1 iyul 2009-cu il tarixindən etibarən qüvvəyə minmişdir. Bu düzəlişlər hecinq mühasibatlığı üzrə iki məsələyə aydınlıq gətirir:

- inflyasiyanın tam və ya qismən hecinq riski yaradan faktor kimi təyin edilməsi; və
- opsiyalarla hecinq.

BMUS 27, Konsolidasiya Edilmiş və Konsolidasiya Edilməmiş Hesabatlar (yanvar, 2008-ci ildə yenidən işlənmişdir; 1 iyul 2009-cu il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir). Yenidən işlənmiş BMUS 27 şirkətdən ümumi gəlirlərin baş müəssisə sahiblərinə və nəzarət olunmayan pay sahiblərinə (bundan əvvəl “azlığın payı”) aid edilməsini tələb edir (hətta nəzarət olunmayan pay üzrə nəticələrin mənfəi olduğu hallarda). Qüvvədə olan standart əksər hallarda artıq zərərlərin baş müəssisənin sahiblərinə aid edilməsini tələb edir. Bundan əlavə, yenidən işlənmiş standartda göstərilir ki, baş müəssisənin törəmə müəssisədəki iştirak payında nəzarətin itirilməsi ilə nəticələnməyəcək dəyişikliklər səhm alətləri üzrə əməliyyatlar kimi uçota alınmış. Standart həmçinin törəmə müəssisə üzrə nəzarətin itirilməsi nəticəsində yaranan hər hansı mənfəət və zərərin müəssisə tərəfindən qiymətləndirilməsini müəyyənləşdirir. Nəzarətin itirildiyi tarixdə keçmiş törəmə müəssisədə saxlanmış investisiyalar ədalətli dəyərlə ölçülməlidir. Hazırda Bank yenidən işlənmiş standartın onun maliyyə hesabatlarına təsirini qiymətləndirir.

Digər yeni standartlar və şərhlər:

Bank tərəfindən aşağıdakı yeni standartlar və şərhlər qəbul edilmişdir:

- BMHŞK 15 *Daşınmaz əmlakın tikilməsi üzrə sazişlər* (1 yanvar 2009-cu il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir);
- BMHŞK 9 *“Əlavə elementli derivativlərin yenidən qiymətləndirilməsi”* düzəliş (30 iyun 2009-cu il və ya bu tarixdən sonra başa çatmış illik dövrlər üçün qüvvəyə minir);
- BMHŞK 16 *Xarici əməliyyatlarda xalis investisiyaların hecinqi* (1 oktyabr 2008-ci il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir);
- BMHŞK 17 *Qeyri-monetar aktivlərin sahibkarlara paylanması* (1 iyun 2009-cu il tarixindən qüvvəyə minir);
- BMHŞK 18 *Müştərilərdən alınan aktivlərin təqdimatı* (1 iyul 2009-cu il tarixindən qüvvəyə minir).

Yuxarıda göstərilən hallardan başqa, yeni standartlar və şərhlər Bankın maliyyə hesabatlarına əhəmiyyətli dərəcədə təsir göstərməyəcəkdir.

6. MÜHASİBAT UÇOTU ÜZRƏ YENİLİKLƏR

Hazırkı maliyyə hesabatlarının təsdiq edilmə tarixinə Bank tərəfindən qüvvəyə minmə tarixindən əvvəl qəbul edilmiş standart və şərhərdən əlavə, aşağıda göstərilən şərhlər buraxılmış lakin qüvvəyə minməmişdir.

BMHŞK 9 “Əlavə elementli derivativlərin yenidən qiymətləndirilməsi” tələb edir ki, müqavilədə dəyişikliklər edilmədiyi hallarda, əlavə elementli derivativlərin ilkin tanınmadan sonra müqavilədən ayrılmasının qiymətləndirilməsi aparılmasın. BMHŞK 9-un qəbul edilməsi Bankın fəaliyyəti nəticələrinə və ya maliyyə vəziyyətinə təsir göstərməmişdir.

BMHŞK 18 “Müştəri Tərəfindən Keçirilmiş Aktivlər” müştəri tərəfindən əmlak, qurğu və avadanlığın alıcıya keçirməsindən mühasibat uçotunda yaranan ixtilafın qaydaya salınması məqsədi ilə buraxılmışdır. Bu şərhə qeyd edilir ki, keçirilmiş əmlak, qurğu və avadanlığın vahidi alıcının aktiv təyinatına cavab verirsə, alıcı aktivi keçirilmə tarixinə ədalətli dəyərində və krediti gəlir kimi tanımalıdır. Şərh 1 iyul 2009-cu il tarixində və bu tarixdən sonra müştəri tərəfindən keçirilmiş aktivlərə tətbiq edilir.

“BANK AVRASIYA” ASC

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2009-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Azərbaycan Manatı ilə)

BMUS 36 Aktivlərin Dəyərsizləşməsi (1 yanvar 2010-cu il tarixindən qüvvəyə minir). Bu dəyişiklik qudvilin pul vəsaitləri yaradan idarə vahidlərinə yerləşdirilməsini müəyyən edir. Qudvilin yerləşdirilə biləcəyi ən böyük vahid, BMHS 8-də qeyd edilən əməliyyat seqmentidir və yalnız bundan sonra BMHS 8-in tələb etdiyi birləşdirmə meyarından istifadə etmək olar.

BMUS 24 “Əlaqəli Tərəflərin Açıqlanması” (Yenidən baxılıb). 2009-cu ilin noyabr ayında buraxılmış yenidən baxılmış BMUS 24 hökumətə aidiyyəti olan müəssisələr üçün açıqlama tələblərini sadələşdirir və əlaqəli tərəf təyinatını aydınlaşdırır. Əvvəl hökumət tərəfindən nəzarət edilən və ya zəruri təsiri olan müəssisədən həmin hökumət tərəfindən nəzarət edilən və ya zəruri təsiri olan müəssisələrlə olan bütün əməliyyatlarının açıqlanması tələb olunurdu. Yenidən baxılmış standart bu əməliyyatlar haqqında açıqlamaları o zaman tələb edir ki, onlar fərdi və ya birgə zəruridir. Yenidən baxılmış BMUS 24 1 yanvar 2011-ci il tarixində və ondan sonra başlanan illik müddətlər üçün tətbiq edilir və tez tətbiqə yol verilir. Bank yenidən baxılmış BMUS 24 1 yanvar 2009-cu il tarixindən qəbul etməyə qərar vermişdir.

Beynəlxalq Mühasibat Uçotu Standartları Şurası (BMUSS) 12 noyabr 2009-cu il tarixində **BMHS 9 “Maliyyə Alətləri”** standartını dərc etmişdir. Standart BMUS 39 “Maliyyə Alətləri” əvəz etmək üçün üç tərəfli layihənin birinci mərhələsini təşkil edir: BMHS 9 “Maliyyə Alətləri” kimi tanınan yeni standart 1 yanvar 2013-cü il tarixindən etibarən məcburi olacaq və standartın erkən tətbiqinə icazə verilir. Müəssisələr 31 dekabr 2009-cu il və ya bu tarixdən sonra başa çatmış hesabat dövrləri üçün birinci fazanı qəbul edə bilirlər. BMHS 9-un birinci fazası təsnifatlaşdırma və maliyyə aktivlərinin ölçülməsi üzrə yeni tələbləri təqdim edir. Xüsusilə də bütün maliyyə aktivlərinin sonrakı dövrlərdə ölçülməsi amortizasiya olunmuş dəyərdə və ya məcmu gəlir hesabına ədalətli dəyərdə təqdim edilməsi şərti irəli sürülür və ticarət məqsədləri ilə saxlanılan kapital alətləri istisna olmaqla digər alətlərin kapital hesabları vasitəsilə ümumi gəlir hesabatında təqdim edilməsinə yol verilmir. Hal hazırda Bank yeni standartın qəbul edilməsinin təsirini qiymətləndirir və ilkin tətbiq olunma tarixinə dair imkanları nəzərdən keçirir.

“BANK AVRASIYA” ASC

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2009-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Azərbaycan Manatı ilə)

7. XALIS FAİZ GƏLİRLƏRİ

	31 dekabr 2009-cu il tarixində başa çatmış il üzrə	31 dekabr 2008-ci il tarixində başa çatmış il üzrə
Faiz gəlirləri aşağıdakılardan ibarətdir:		
Amortizasiya olunmuş ilkin dəyərində aktivlər üzrə faiz gəliri:		
Dəyərsizləşməmiş aktivlər üzrə faiz gəliri	4,129,645	4,719,182
Buraxılmış zəmanətlər və öhdəliklər üzrə faiz gəliri	37,761	58,440
Cəmi faiz gəlirləri	4,167,406	4,777,622
Amortizasiya olunmuş ilkin dəyərində aktivlər üzrə faiz gəlirləri aşağıdakılardan ibarətdir:		
Müştərilərə verilən kreditlər üzrə faiz gəlirləri	3,984,707	2,837,209
Banklarda yerləşdirilmiş vəsaitlər və kreditlər üzrə faiz gəlirləri	126,524	1,165,967
Ödəniş tarixinədək saxlanılan investisiyalar üzrə faiz gəlirləri	18,414	716,006
Amortizasiya olunmuş ilkin dəyərində aktivlər üzrə cəmi faiz gəlirləri	4,129,645	4,719,182
Faiz xərcləri aşağıdakılardan ibarətdir:		
Amortizasiya olunmuş ilkin dəyərində öhdəliklər üzrə faiz xərcləri	(1,972,631)	(1,818,292)
Cəmi faiz xərcləri	(1,972,631)	(1,818,292)
Amortizasiya olunmuş ilkin dəyərində öhdəliklər üzrə faiz xərcləri aşağıdakılardan ibarətdir:		
Müştəri hesabları üzrə faiz xərcləri	(1,731,645)	(1,712,605)
Hökumət və digər kredit institutlarından kreditlər üzrə faiz xərcləri	(240,986)	(105,091)
Qiymətli kağızlar üzrə faiz xərcləri	-	(553)
Digər banklardan kreditlər və avans ödənişləri üzrə faiz xərcləri	-	(43)
Amortizasiya olunmuş ilkin dəyərində öhdəliklər üzrə cəmi faiz xərcləri	(1,972,631)	(1,818,292)
Kreditlər üzrə ehtimal edilən zərərlərdən əvvəl faiz gətirən aktivlər üzrə xalis faiz gəlirləri	2,194,775	2,959,330

8. EHTİMAL EDİLƏN ZƏRƏR ÜÇÜN EHTİYAT, DİGƏR EHTİYATLAR

Faiz gətirən aktivlər üzrə ehtimal edilən zərər üçün ehtiyatların hərəkəti aşağıdakı şəkildə olmuşdur:

	Müştərilərə verilən kreditlər	Zəmanətlər və digər öhdəliklər
31 dekabr 2007-ci il	(3,500)	(80,000)
Ehtimal edilən zərər üçün ehtiyatlar	(1,240,725)	(518,354)
31 dekabr 2008-ci il	(1,244,225)	(598,354)
Ehtimal edilən zərər üçün (ehtiyatlar)/ehtiyatların qaytarılması	(878,303)	588,926
31 dekabr 2009-cu il	(2,122,528)	(9,428)

9. XARİCİ VALYUTA İLƏ ƏMƏLİYYATLAR ÜZRƏ XALIS MƏNFƏƏT

Xarici valyuta ilə əməliyyatlar üzrə xalis mənfəət aşağıdakı şəkildə olmuşdur:

	31 dekabr 2009-cu il tarixində başa çatmış il üzrə	10. 31 dekabr 2008-ci il tarixində başa çatmış il üzrə
Dilinq əməliyyatları, xalis	252,942	359,368
Valyuta balanslarının yenidən qiymətləndirilməsi, xalis	(4,646)	(84,368)
Cəmi xarici valyuta ilə əməliyyatlar üzrə xalis mənfəət	248,296	275,000

“BANK AVRASIYA” ASC

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2009-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Azərbaycan Manatı ilə)

11. HAQQ VƏ KOMİSSİYA GƏLİRLƏRİ VƏ XƏRCLƏRİ

Haqq və komissiya gəlirləri və xərcləri aşağıdakı şəkildə olmuşdur:

	31 dekabr 2009-cu il tarixində başa çatmış il üzrə	12. 31 dekabr 2008-ci il tarixində başa çatmış il üzrə
Haqq və komissiya gəlirləri:		
Nağd pul vəsaitlərinin çıxarılması üzrə əməliyyatlar	258,868	523,073
Xarici valyuta mübadiləsi üzrə əməliyyatlar	92,784	45,887
Hesablaşma əməliyyatları	52,955	54,682
Plastik kartlar üzrə əməliyyatlar	14,130	6,929
Digər	1,666	4,518
	<u>420,403</u>	<u>635,089</u>
Cəmi haqq və komissiya gəlirləri	420,403	635,089
Haqq və komissiya xərcləri:		
Nağd pul vəsaitlərinin çıxarılması üzrə əməliyyatlar	(210,239)	(234,494)
Hesablaşma əməliyyatları	(37,748)	(40,819)
Plastik kartlar üzrə əməliyyatlar	(10,962)	(6,250)
Xarici valyuta mübadiləsi üzrə əməliyyatlar	(6,432)	(3,000)
Broker əməliyyatları	(1,383)	(66,134)
Digər	(282)	(578)
	<u>(267,046)</u>	<u>(351,275)</u>
Cəmi haqq və komissiya xərcləri	(267,046)	(351,275)

13. ƏMƏLİYYAT XƏRCLƏRİ

Əməliyyat xərcləri aşağıdakılardan ibarətdir:

	31 dekabr 2009-cu il tarixində başa çatmış il üzrə	14. 31 dekabr 2008-ci il tarixində başa çatmış il üzrə
İşçilərə sərf olunan xərclər	760,795	625,267
Amortizasiya və köhnəlmə	454,745	378,330
Vahidləşdirilmiş sosial vergi	164,731	137,464
Mənfəət vergisindən əlavə vergilər	81,275	79,153
Mühafizə xidmətləri	80,665	46,544
Rəbitə xərcləri	74,994	45,007
Xidmət xərcləri	54,470	89,768
Kommunal xərclər	38,259	67,630
Reklam xərcləri	35,640	415
Peşəkar xidmətlər	33,810	48,086
Bina və avadanlıqların təmir və saxlama xərcləri	33,474	22,486
Təlim xərcləri	32,533	8,780
Üzvlük haqları	12,000	793
Sığorta xərcləri	8,878	3,113
Ezamiyyət xərcləri	7,286	1,608
İcarə xərcləri	560	1,074
Digər xərclər	65,981	92,996
	<u>1,940,096</u>	<u>1,648,514</u>
Cəmi əməliyyat xərcləri	1,940,096	1,648,514

“BANK AVRASIYA” ASC

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2009-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Azərbaycan Manatı ilə)

15. MƏNFƏƏT VERGİSİ

Bank, vergiləri Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əsasən hazırlanmış vergi hesabatlarına və qeydlərinə əsasən hesablayır və bu hesablamalar BMHS-dan fərqlənə bilər.

Bəzi xərclərin vergi bazasının hesablanması zamanı nəzərə alınmaması və bəzi gəlirlərin vergiyə tabe tutulmaması nəticəsində Bankın daimi fərqləri yaranır.

Təxirə salınmış vergilər maliyyə hesabatlarında göstərilən aktiv və öhdəliklərin qalıq dəyəri ilə onların vergi hesabatındakı qalıq dəyərləri arasındakı müvəqqəti fərqlərin xalis vergi təsirini əks etdirir.

31 dekabr 2009-cu il tarixinə müvəqqəti fərqlər əsasən gəlir və xərclərin tanınmasında müxtəlif üsulların istifadə edilməsinə, eləcə də bəzi aktivlərin mühasibat sistemində görə qalıq dəyəri ilə vergi qanunvericiliyinə görə qalıq dəyərləri arasındakı fərqlərdən yaranmışdır.

	31 dekabr 2009-cu il tarixində başa çatmış il üzrə	16.	31 dekabr 2008-ci il tarixində başa çatmış il üzrə
Vergi bazasını azaldan müvəqqəti fərqlər:			
Təxirə salınmış aktivlər:			
Müştərilərə verilən kreditlər və avans ödənişləri	-		159,965
Müştəri hesabları	-		1,020
	<u>-</u>		<u>160,985</u>
Cəmi təxirə salınmış aktivlər			
Təxirə salınmış öhdəliklər:			
Müştərilərə verilən kreditlər və avans ödənişləri	(84,600)		-
Banklardan alınacaq vəsaitlər	(16,014)		(22,584)
Əmlak və avadanlıq	(483,596)		(463,299)
Digər öhdəliklər	(92,814)		(161,961)
	<u>(677,024)</u>		<u>(647,844)</u>
Cəmi təxirə salınmış öhdəliklər			
Xalis təxirə salınmış (öhdəliklər)			
	<u>(677,024)</u>		<u>(486,859)</u>
Xalis vergi aktivli/(öhdəliyi), mənfəət vergisi faizi ilə (22%)	(135,405)		(107,333)
Vergi dərəcələrində dəyişikliklərin təsiri	9,757		-
	<u>(125,648)</u>		<u>(107,333)</u>
Xalis vergi aktivli/(öhdəliyi), mənfəət vergisi faizi ilə (20%/22%)			

	31 dekabr 2009-cu il tarixində başa çatmış il üzrə	17.	31 dekabr 2008-ci il tarixində başa çatmış il üzrə
Mənfəət vergisindən əvvəl gəlir	372,225		112,980
Qanunla təyin edilmiş vergi dərəcəsi	20%		22%
Qanunla müəyyən edilmiş dərəcəsi ilə nəzəri vergi	74,445		24,855
Hesablanmış cari vergi öhdəliyi	(49,260)		-
Mənfəət vergisi dərəcəsinin dəyişdirilməsinin vergiyə təsiri	(9,757)		-
Daimi fərqlər üzrə vergi təsiri	2,887		82,478
	<u>18,315</u>		<u>107,333</u>
Mənfəət vergisi xərcləri/(gəliri)			
Cari mənfəət vergisi xərci	-		-
Mənfəət vergisi dərəcəsinin 22%-dən 20%-ə dəyişdirilməsinin təsiri	(9,757)		-
Təxirə salınmış vergi xərci	28,072		107,333
	<u>18,315</u>		<u>107,333</u>
Mənfəət vergisi xərcləri			

“BANK AVRASIYA” ASC

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2009-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Azərbaycan Manatı ilə)

	31 dekabr 2009-cu il	31 dekabr 2008-ci il
Təxirə salınmış mənfəət vergisi aktiv/(öhdəliyi)		
Dövrün əvvəlinə	(107,333)	-
Təxirə salınmış vergi xərci	(18,315)	(107,333)
Dövrün sonuna	(125,648)	(107,333)

2008-ci ilin oktyabr ayında Azərbaycan Respublikasının hökuməti maliyyə institutlarının (bankların, sığorta və təkrarsığorta şirkətlərin) kapitallaşma səviyyəsinin artırılmasının stimullaşdırılması məqsədi ilə onları üç il müddətinə mənfəət vergisindən azad etmişdir. Bu qanun 1 yanvar 2009-cu il tarixindən qüvvəyə minib və müvafiq olaraq tətbiq ediləcək. Bu qanuna əsaslanaraq, əgər vergiyə cəlb edilən müvəqqəti fərqlərin predmeti bu dövr ərzində baş verərsə, heç bir vergi öhdəlikləri hesablanmamalıdır, əks halda bu cari gəlir vergi faizindən istifadə edərək hesablanmalıdır. Bundan əlavə, 1 yanvar 2010-cu il tarixindən mənfəət vergisi dərəcəsi 22%-dən 20%-dək azaldılmışdır.

18. SƏHM ÜZRƏ GƏLİR

Səhm üzrə gəlir aşağıda göstərilən kimi hesablanmışdır:

	31 dekabr 2009-cu il tarixində başa çatmış il üzrə	19. 31 dekabr 2008-ci il tarixində başa çatmış il üzrə
Mənfəət		
İl üzrə xalis mənfəət	353,910	5,647
Hər səhm üzrə əsas gəlirin hesablanması üçün adi səhmlərin orta sayı	20,000	20,000
Hər səhm üzrə zərər - əsas və kapitala əlavə ediləbilən (AZN)	17.70	0.28

20. PUL VƏSAİTLƏRİ VƏ AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKINDA YERLƏŞDİRİLMİŞ VƏSAİTLƏR

	31 dekabr 2009-cu il	31 dekabr 2008-ci il
Nağd pul	4,047,498	1,802,285
ARMB-da yerləşdirilmiş vəsaitlər	2,812,857	4,852,111
Cəmi pul vəsaitləri və ARMB-da yerləşdirilmiş vəsaitlər	6,860,355	6,654,396

31 dekabr 2009-cu və 2008-ci il tarixlərinə ARMB-da yerləşdirilmiş vəsaitlər, müvafiq olaraq, 66,929 AZN və 1,181,134 AZN təşkil etmişdir və bu da ARMB-da tələb olunan minimum ehtiyatlara aiddir. Bank müxbir hesablarında olan vəsaitləri tamamilə o şərtlə istifadə edə bilər ki, bir ay müddəti üzrə orta günlük balans tələb olunan ehtiyatdan artıq olsun. Bankdan, bu ehtiyatları ARMB-da mütəmadi olaraq saxlamaq tələb olunur.

Pul vəsaitlərinin hərəkəti hesabatı üçün pul və pul ekvivalentləri aşağıdakılardan ibarətdir:

	31 dekabr 2009-cu il	31 dekabr 2008-ci il
Nağd pul	4,047,498	1,802,285
ARMB-da yerləşdirilmiş vəsaitlər	2,812,857	4,852,111
Çıxılsın ARMB-dakı məcburi ehtiyatlar	(66,929)	(1,181,134)
Cəmi pul və pul ekvivalentləri	6,793,426	5,473,262

“BANK AVRASIYA” ASC

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2009-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Azərbaycan Manatı ilə)

21. BANKLARDAN ALINACAQ VƏSAİTLƏR

Banklardan alınacaq vəsaitlər aşağıdakılardan ibarətdir:

	31 dekabr 2009-cu il	31 dekabr 2008-ci il
Digər banklardakı müxbir hesablar	8,557,851	3,514,877
Digər banklara verilmiş kreditlər	801,193	1,240,698
İstifadəsi məhdudlaşdırılmış depozitlər	8,303	16,020
Cəmi banklardan alınacaq vəsaitlər	9,367,347	4,771,595

31 dekabr 2009-cu il tarixinə banklardan alınacaq vəsaitlər üzrə maksimal kredit riskinin məbləği 525 AZN (31 dekabr 2008-ci il tarixinə: 11,685 AZN) təşkil etmişdir.

22. MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR

Müştərilərə verilən kreditlər aşağıdakılardan ibarətdir:

	31 dekabr 2009-cu il	31 dekabr 2008-ci il
Korporativ kreditlər	9,657,583	15,183,422
Fiziki şəxslərə verilmiş kreditlər – sahibkar kreditləri	4,763,466	7,856,064
Fiziki şəxslərə verilmiş kreditlər – istehlakçı kreditləri	3,360,778	2,223,901
Fiziki şəxslərə verilmiş kreditlər – ipoteka kreditləri	1,141,817	1,422,844
Fiziki şəxslərə verilmiş kreditlər – məşin alınması	373,036	531,138
Çıxılsın: Kreditlərin dəyərsizləşməsi üzrə ehtiyat	(2,122,528)	(1,244,225)
Cəmi müştərilərə verilmiş kreditlər	17,174,152	25,973,144

31 dekabr 2009-cu və 2008-ci il tarixlərinə dəyərsizləşməsi üzrə ehtiyatların hərəkəti aşağıdakı kimi olmuşdur:

	1 yanvar 2009-cu il tarixinə dəyərsizləşmə üzrə ehtiyat	İl ərzində dəyərsizləşmə üzrə ehtiyatın artması/ (ehtiyatın bərpa edilməsi)	31 dekabr 2009-cu il tarixinə dəyərsizləşmə üzrə ehtiyat
Korporativ kreditlər	932,977	(148,442)	784,535
Fiziki şəxslərə verilmiş kreditlər – istehlak kreditləri	155,912	17,006	172,918
Fiziki şəxslərə verilmiş kreditlər – ipoteka kreditləri	98,184	(75,407)	22,777
Fiziki şəxslərə verilmiş kreditlər – məşin alınması	44,801	(5,083)	39,718
Fiziki şəxslərə verilmiş kreditlər – sahibkar kreditləri	12,351	1,090,229	1,102,580
Cəmi	1,244,225	878,303	2,122,528

“BANK AVRASIYA” ASC

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2009-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Azərbaycan Manatı ilə)

31 dekabr 2009-cu il tarixinə girov təminatı haqqında məlumat aşağıdakı kimi olmuşdur:

	Korporativ kreditlər	Fiziki şəxslərə verilmiş kreditlər – istehlakçı kreditlər	2. Fiziki şəxslərə verilmiş kreditlər – sahibkar kreditləri	2. Fiziki şəxslərə verilmiş kreditlər – maşın alınması	2. İpoteka kreditləri 26.	2 31 dekabr 2009-cu il CİŞ k
Təminatlı kreditlər	2,383,702	47,318	-	-	-	2,431,020
Təmin edilmiş kreditlər:						
- daşınmaz əmlak	4,893,196	2,876,978	3,660,886	-	1,119,040	12,550,100
- qiymətli kağızlar	-	-	-	-	-	-
- nəqliyyat vasitələri	8,287	5,309	-	326,506	-	340,102
- nağd depozitləri	507,335	187,558	-	5,899	-	700,792
- zəmanətlər	1,080,528	70,697	-	913	-	1,152,138
Cəmi müştərilərə verilmiş kreditlər	8,873,048	3,187,860	3,660,886	333,318	1,119,040	17,174,152

31 dekabr 2008-ci il tarixinə girov təminatı haqqında məlumat aşağıdakı kimi olmuşdur:

	Korporativ kreditlər	Fiziki şəxslərə verilmiş kreditlər – istehlakçı kreditlər	2. Fiziki şəxslərə verilmiş kreditlər – sahibkar kreditləri	2. Fiziki şəxslərə verilmiş kreditlər – maşın alınması	3 İpoteka kreditləri 31.	3 31 dekabr 2009-cu il CİŞ k
Təminatlı kreditlər	1,437,110	28,027	25,331	-	-	1,490,468
Təmin edilmiş kreditlər:						
- daşınmaz əmlak	5,455,524	2,040,123	5,997,975	-	1,324,659	14,818,281
- qiymətli kağızlar	312,180	-	-	-	-	312,180
- nəqliyyat vasitələri	18,497	11,536	3,923	514,164	-	548,120
- nağd depozitləri	2,829,922	60,175	1,652,501	-	-	4,542,598
- zəmanətlər	4,217,635	39,207	-	4,655	-	4,261,497
Cəmi müştərilərə verilmiş kreditlər	14,270,868	2,179,068	7,679,730	518,819	1,324,659	25,973,144

“BANK AVRASIYA” ASC

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2009-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Azərbaycan Manatı ilə)

31 dekabr 2009-cu il tarixinə kreditlərin növləri üzrə təhlili aşağıdakı kimi olmuşdur:

	Korporativ kreditlər	Fiziki şəxslərə verilmiş kreditlər – istehlakçı kreditlər	3 Fiziki şəxslərə verilmiş kreditlər – sahibkar kreditləri	3 ⁴ Fiziki şəxslərə verilmiş kreditlər – maşın alınması	3 ⁵ İpoteka kreditləri 36.	37 Cotek
Cari və dəyərsizləşməmiş						
<i>Təminatlı kreditlər:</i>						
- daşınmaz əmlak	4,201,812	2,867,300	1,165,119	-	1,141,817	9,376,048
- nağd	507,335	187,558	-	5,899	-	700,792
- zəmanətlər	1,183,986	72,139	-	930	-	1,257,055
- nəqliyyat vasitələri	8,455	5,420	-	366,207	-	380,082
- mal və material ehtiyatları	-	-	-	-	-	-
- qiymətli metallar	-	-	-	-	-	-
- digər	-	-	-	-	-	-
- təminatlı kreditlər	<u>2,645,746</u>	<u>50,425</u>	<u>-</u>	<u>-</u>	<u>-</u>	<u>2,696,171</u>
Cəmi cari və dəyərsizləşməmiş	<u>8,547,334</u>	<u>3,182,842</u>	<u>1,165,119</u>	<u>373,036</u>	<u>1,141,817</u>	<u>14,410,148</u>
<i>Vaxtı keçmiş, lakin dəyərsizləşməmiş</i>						
- 30 gündən az vaxtı keçmiş	-	-	-	-	-	-
- 30 gündən 90 günədək vaxtı keçmiş	-	-	-	-	-	-
- 90 gündən 180 günədək vaxtı keçmiş	671,323	-	3,500,499	-	-	4,171,822
- 180 gündən 360 günədək vaxtı keçmiş	438,926	177,936	97,848	-	-	714,710
- 360 gündən artıq vaxtı keçmiş	-	-	-	-	-	-
Cəmi vaxtı keçmiş, lakin dəyərsizləşməmiş ödənişlər	<u>1,110,249</u>	<u>177,936</u>	<u>3,598,347</u>	<u>-</u>	<u>-</u>	<u>4,886,532</u>
<i>Fərdi dəyərsizləşmiş kreditlər (ümumi)</i>						
- 30 gündən az vaxtı keçmiş	-	-	-	-	-	-
- 30 gündən 90 günədək vaxtı keçmiş	-	-	-	-	-	-
- 90 gündən 180 günədək vaxtı keçmiş	-	-	-	-	-	-
- 180 gündən 360 günədək vaxtı keçmiş	-	-	-	-	-	-
- 360 gündən artıq vaxtı keçmiş	-	-	-	-	-	-
Cəmi fərdi dəyərsizləşmiş kreditlər (ümumi)	<u>-</u>	<u>-</u>	<u>-</u>	<u>-</u>	<u>-</u>	<u>-</u>
Kreditlərin ümumi balans dəyəri	<u>9,657,583</u>	<u>3,360,778</u>	<u>4,763,466</u>	<u>373,036</u>	<u>1,141,817</u>	<u>19,296,680</u>
Çıxılsın: kreditlərin dəyərsizləşməsi üzrə ehtivat	<u>(784,535)</u>	<u>(172,918)</u>	<u>(1,102,580)</u>	<u>(39,718)</u>	<u>(22,777)</u>	<u>(2,122,528)</u>
Cəmi müştərilərə verilmiş kreditlər	<u>8,873,048</u>	<u>3,187,860</u>	<u>3,660,886</u>	<u>333,318</u>	<u>1,119,040</u>	<u>17,174,152</u>

“BANK AVRASIYA” ASC

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2009-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Azərbaycan Manatı ilə)

31 dekabr 2008-ci il tarixinə kreditlərin növləri üzrə təhlili aşağıdakı kimi olmuşdur:

	Korporativ kreditlər	Fiziki şəxslərə verilmiş kreditlər – istehlakçı kreditlər	38	Fiziki şəxslərə verilmiş kreditlər – sahibkar kreditləri	39	Fiziki şəxslərə verilmiş kreditlər – maşın alınması	40	İpoteka kreditləri 41.	4:	Cpote
Cari və dəyərsizləşməmiş										
<i>Təminatlı kreditlər:</i>										
- daşınmaz əmlak	5,681,807	2,040,479		6,154,666		-		1,422,844		15,299,796
- nağd	2,027,389	60,535		597,566		-		-		2,685,490
- zamanətlər	4,679,891	39,933		-		4,749		-		4,724,573
- nəqliyyat vasitələri	18,873	11,770		4,003		525,425		-		560,071
- qiymətli kağızlar	318,543	-		-		-		-		318,543
- təminatlı kreditlər	1,596,178	24,613		28,120		-		-		1,648,911
- 2008-ci ildə yenidən baxılmış kreditlər	802,533	6,511		1,056,186		-		-		1,865,230
Cəmi cari və dəyərsizləşməmiş	15,125,214	2,183,841		7,840,541		530,174		1,422,844		27,102,614
<i>Vaxtı keçmiş, lakin dəyərsizləşməmiş ödənişlər</i>										
- 30 gündən az vaxtı keçmiş	-	40,060		9,420		529		-		50,009
- 30 gündən 90 günədək vaxtı keçmiş	58,208	-		6,104		434		-		64,746
- 90 gündən 180 günədək vaxtı keçmiş	-	-		-		-		-		-
- 180 gündən 360 günədək vaxtı keçmiş	-	-		-		-		-		-
- 360 gündən artıq vaxtı keçmiş	-	-		-		-		-		-
Cəmi vaxtı keçmiş, lakin dəyərsizləşməmiş ödənişlər	58,208	40,060		15,524		963		-		114,755
<i>Fərdi dəyərsizləşmiş kreditlər (ümumi)</i>										
- 30 gündən az vaxtı keçmiş	-	-		-		-		-		-
- 30 gündən 90 günədək vaxtı keçmiş	-	-		-		-		-		-
- 90 gündən 180 günədək vaxtı keçmiş	-	-		-		-		-		-
- 180 gündən 360 günədək vaxtı keçmiş	-	-		-		-		-		-
- 360 gündən artıq vaxtı keçmiş	-	-		-		-		-		-
Cəmi fərdi dəyərsizləşmiş kreditlər (ümumi)	-	-		-		-		-		-
Kreditlərin ümumi balans dəyəri	15,183,422	2,223,901		7,856,065		531,137		1,422,844		27,217,369
Çıxılın: kreditlərin dəyərsizləşməsi üzrə ehtivat	(932,977)	(44,801)		(155,912)		(12,351)		(98,184)		(1,244,225)
Cəmi müştərilərə verilmiş kreditlər	14,250,445	2,179,100		7,700,153		518,786		1,324,660		25,973,144

“BANK AVRASIYA” ASC

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2009-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Azərbaycan Manatı ilə)

Bank, BMUS 39, “Maliyyə alətləri: Tanınma və Ölçülmə” standartında göstərilən ehtiyat ayrılımları üzrə metodologiyamı tətbiq etmişdir və məruz qalan lakin balans hesabatı tarixinə hər hansı fərdi kreditlə ayrıca təyin edilməyən dəyərsizləşmə zərərləri üzrə portfel yaratmışdır. Bankın siyasəti hər bir krediti xüsusi köhnəlmə hadisəsi təyin edilənə qədər “cari və dəyərsizləşməmiş kimi” təsnifatlaşdırmaqdır.

Kreditin köhnəlməsi üzrə Bank tərəfindən ilk nəzərə alınan faktlar onun ödəmə müddəti və zəmanətin icra olunmasıdır. Müvafiq olaraq, Bank dəyərsizləşmə üzrə fərdi təyin edilmiş kreditlərin ödəmə dövrləri üzrə təhlillərini təqdim edir.

Cari və dəyərsizləşməmiş, lakin şərtlərinə yenidən baxılmış kreditlər, şərtləri yenidən baxılmadığı təqdirdə gecikdirilmiş və ya dəyərsizləşmiş kreditlərə çevriləcək olan kredit qalıqlarıdır. Gecikdirilmiş amma dəyərsizləşməmiş kreditlərə o kreditlər aid edilir ki, bu kreditlər üzrə təqdim edilmiş girovların ədalətli dəyəri faiz və əsas borc üzrə yaranan ümumi məbləği bağlamağa kifayət edir. Bu kateqoriyaya aid edilən kreditlər üzrə təkcə gecikdirilmiş hissə deyil, onların ümumi məbləği göstərilir.

31 dekabr 2009-cu il tarixinə girovların təxmin edilən ədalətli dəyəri aşağıdakı kimidir:

	Korporativ kreditlər	Fiziki şəxslərə verilmiş kreditlər – istehlakçı kreditlər	4: Fiziki şəxslərə verilmiş kreditlər – sahibkar kreditləri	4: Fiziki şəxslərə verilmiş kreditlər – məşin alınması	4: İpoteka kreditləri 46.	4: 31 dekabr 2009-cu il Ciş k
<i>Vaxtı keçmiş, lakin dəyərsizləşməmiş kreditlər üzrə girovların ədalətli dəyəri</i>						
- daşınmaz əmlak	1,744,650	9,423,240	132,750	-	-	11,300,640
- zəmanətlər	1,000,000	-	-	-	-	1,000,000
- nağd	-	-	-	-	-	-
- qiymətli kağızlar	-	-	-	-	-	-
- nəqliyyat vasitələri	-	-	-	-	-	-
<i>Fərdi dəyərsizləşməmiş kreditlər üzrə girovların ədalətli dəyəri</i>						
- daşınmaz əmlak	-	-	-	-	-	-
- nağd	-	-	-	-	-	-
- avadanlıq	-	-	-	-	-	-
- nəqliyyat vasitələri	-	-	-	-	-	-
- mal və material ehtiyatlar;	-	-	-	-	-	-
- zərgərlik məmulatları	-	-	-	-	-	-
- digər	-	-	-	-	-	-
- təminatlı kreditlər	-	-	-	-	-	-
Cəmi	2,744,650	9,423,240	132,750	-	-	12,300,640

“BANK AVRASIYA” ASC

MALIYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2009-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Azərbaycan Manatı ilə)

31 dekabr 2008-ci il tarixinə girovların təxmin edilən ədalətli dəyəri aşağıdakı kimidir:

	Korporativ kreditlər	Fiziki şəxslərə verilmiş kreditlər – istehlakçı kreditlər	4 Fiziki şəxslərə verilmiş kreditlər – sahibkar kreditləri	4 Fiziki şəxslərə verilmiş kreditlər – maşın alınması	5 İpoteka kreditləri 51.	5 31 dekabr 2008-ci il Ciş k
<i>Vaxtı keçmiş, lakin dəyərsizləşməmiş kreditlər üzrə girovların ədalətli dəyəri</i>						
- daşınmaz əmlak	7,733,041	4,201,386	14,151,944	-	2,379,615	28,465,986
- zamanətlər	5,020,000	120,720	-	6,000	-	5,146,720
- nağd	3,130,000	86,820	1,835,000	-	-	5,051,820
- qiymətli kağızlar	610,095	-	-	-	-	610,095
- nəqliyyat vasitələri	32,680	31,200	8,100	907,685	-	979,665
<i>Fərdi dəyərsizləşməmiş kreditlər üzrə girovların ədalətli dəyəri</i>						
- daşınmaz əmlak	-	-	-	-	-	-
- nağd	-	-	-	-	-	-
- avadanlıq	-	-	-	-	-	-
- nəqliyyat vasitələri	-	-	-	-	-	-
- mal və material ehtiyatları	-	-	-	-	-	-
- zərgərlik məmulatları	-	-	-	-	-	-
- digər	-	-	-	-	-	-
- təminatlı kreditlər	-	-	-	-	-	-
Cəmi	16,525,816	4,440,126	15,995,044	913,685	2,379,615	40,254,286

Balans hesabatı tarixinə daşınmaz əmlakın ədalətli dəyəri Bankın kredit departamentinin təyin etdiyi şəhər və regionlar üzrə kreditlərin verildiyi tarixdən hesabat tarixinədək olan daşınmaz əmlakın qiymətində müvafiq dəyişiklik templəri nəzərə alınmalıdır. Digər daşınmaz əmlak və aktivlərin ədalətli dəyəri Bankın kredit departamenti tərəfindən Bankın və digər xidmət təşkilatlarının təlimatları əsasında təxmin edilmişdir.

Müştərilərə verilmiş kreditlər və avans ödənişləri üzrə faiz dərəcəsini təhlilləri 29 sayılı Qeyddə əks etdirilmişdir. Əlaqəli tərəflərin balansları 25 sayılı Qeyddə əks etdirilmişdir.

Müştərilərə verilmiş kredit portfelinin iqtisadi sektorlar üzrə strukturu aşağıda göstərilən kimi olmuşdur:

	31 dekabr 2009-cu il		31 dekabr 2008-ci il	
	Məbləğ	%	Məbləğ	%
Ticarət və xidmətlər	8,360,773	49%	5,918,122	23%
Fiziki şəxslər	8,247,982	48%	13,099,386	50%
İstehsal	504,095	3%	3,278,717	13%
Nəqliyyat	8,287	0%	36,607	0%
Tikinti	-	0%	3,622,254	14%
Digər	53,015	0%	18,058	0%
Cəmi müştərilərə verilmiş kreditlər (dəyərsizləşmədən əvvəl)	17,174,152	100%	25,973,144	100%

“BANK AVRASIYA” ASC

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2009-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Azərbaycan Manatı ilə)

31 dekabr 2009-cu il tarixinə Bank ümumi məbləği 6,610,939 AZN (31 dekabr 2008-ci il tarixinə: 8,915,019 AZN) olan 4 müştərisinə kredit vermişdir və bu fərdi olaraq Bank kapitalının 20%-dən artıq olmuşdur.

31 dekabr 2009-cu il tarixinə Bank ümumi məbləği 9,380,895 AZN olan 9 müştərisinə kredit vermişdir və bu Bank kredit portfelinin 55% təşkil etmişdir (31 dekabr 2008-ci il tarixinə: 15,465,132 AZN, Bank kredit portfelinin 50%).

53. ƏSAS VƏSAİTLƏR

Əsas vəsaitlər aşağıdakılardan ibarətdir:

	Binalar	Mebel və qurğular	54 Kompyuter və avadanlıqlar	Nəqliyyat vasitələri	55 Digliyyat vasitələri	Cigli
İlkin dəyəri						
1 yanvar 2008-ci il	4,124,800	308,825	106,415	160,942	2,318	4,703,300
Əlavələr	1,810,000	123,839	123,983	73,620	7,464	2,138,906
31 dekabr 2008-ci il	<u>5,934,800</u>	<u>432,664</u>	<u>230,398</u>	<u>234,562</u>	<u>9,782</u>	<u>6,842,206</u>
Əlavələr	-	67,479	21,263	94,211	5,648	188,601
Silinmələr	-	-	-	-	(120)	(120)
Köçürmələr	(31,625)	31,625	-	-	-	-
31 dekabr 2009-cu il	<u>5,903,175</u>	<u>531,768</u>	<u>251,661</u>	<u>328,773</u>	<u>15,310</u>	<u>7,030,687</u>
Yığılmış						
1 yanvar 2008-ci il	7,911	3,225	1,686	2,806	27	15,655
İl üzrə tutulmalar	206,240	82,435	30,108	49,417	1,681	369,881
31 dekabr 2008-ci il	<u>214,151</u>	<u>85,660</u>	<u>31,794</u>	<u>52,223</u>	<u>1,708</u>	<u>385,536</u>
İl üzrə tutulmalar	219,063	99,894	43,085	76,081	2,487	440,610
Silinmələr	-	-	-	-	(120)	(120)
31 dekabr 2009-cu il	<u>433,214</u>	<u>185,554</u>	<u>74,879</u>	<u>128,304</u>	<u>4,075</u>	<u>826,026</u>
Xalis balans dəyəri						
31 dekabr 2009-cu il	<u>5,469,961</u>	<u>346,214</u>	<u>176,782</u>	<u>200,469</u>	<u>11,235</u>	<u>6,204,661</u>
31 dekabr 2008-ci il	<u>5,720,649</u>	<u>347,004</u>	<u>198,604</u>	<u>182,339</u>	<u>8,074</u>	<u>6,456,670</u>

“BANK AVRASIYA” ASC

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2009-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Azərbaycan Manatı ilə)

56. QEYRİ MADDİ AKTİVLƏR

	Qeyri-maddi aktivlər
İlkin dəyəri	
1 yanvar 2008-ci il	71,049
Əlavələr	63,096
31 dekabr 2008-ci il	134,145
Əlavələr	21,579
31 dekabr 2009-cu il	155,724
Yığılmış amortizasiya	
1 yanvar 2008-ci il	455
İl üzrə tutulmalar	8,449
31 dekabr 2008-ci il	8,904
İl üzrə tutulmalar	14,135
31 dekabr 2009-cu il	23,039
Xalis balans dəyəri	
31 dekabr 2009-cu il	132,685
31 dekabr 2008-ci il	125,241

Qeyri-maddi aktivlərə proqram təminatı və lisenziyalar daxildir.

57. DİGƏR AKTİVLƏR

Digər aktivlər aşağıdakılardan ibarətdir:

	31 dekabr 2009-cu il	31 dekabr 2008-ci il
Digər maliyyə aktivləri		
Pul köçürmələri üzrə hesablaşmalar	9,941	13,070
Cəmi digər maliyyə aktivləri	9,941	13,070
Digər qeyri-maliyyə aktivləri:		
Vaxtı keçmiş kreditlər üzrə alınmış təminatlar	286,781	-
Avans və digər debitor ödənişləri	31,254	26,987
Əmlak və avadanlıq üzrə avans ödənişləri	9,000	52,814
Cəmi digər aktivlər	336,976	92,871

58. BANKLARA ÖDƏNİLƏCƏK VƏSAİTLƏR

	31 dekabr 2009-cu il	31 dekabr 2008-ci il
Digər bankların müxbir hesabları	1,565	22,449
Cəmi banklara ödəniləcək vəsaitlər	1,565	22,449

“BANK AVRASIYA” ASC

MALIYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2009-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Azərbaycan Manatı ilə)

59. HÖKÜMƏT VƏ DİGƏR KREDİT İNSTİTUTLARINA ÖDƏNİLƏCƏK VƏSAİTLƏR

Hökumət və digər kredit institutlarına ödəniləcək vəsaitlər aşağıdakılardan ibarətdir:

	31 dekabr 2009-cu il	31 dekabr 2008-ci il
Sahibkarlığa Kömək Milli Fonduna ödəniləcək məbləğ	700,000	700,000
Azərbaycan İpoteka Fonduna ödəniləcək məbləğ	316,772	-
Cəmi hökumət və digər kredit institutlarına ödəniləcək vəsaitlər	1,016,772	700,000

31 dekabr 2009-cu il tarixinə hökumət və digər kredit institutlarına ödəniləcək vəsaitlər 700,000 AZN məbləğində Sahibkarlığa Kömək Milli Fonduna illik 1% dərəcəli və ödəmə müddəti 4 il olan (31 dekabr 2008-ci il tarixinə: 700,000 AZN, illik 1% dərəcəli, ödəniş müddəti 5 il) və 316,772 AZN məbləğində Azərbaycan İpoteka Fonduna illik 4-8% dərəcəli və ödəmə müddəti 4 il olan vəsaitlərdən ibarət olmuşdur.

60. MÜŞTƏRİ HESABLARI

Müştəri hesabları aşağıdakılardan ibarətdir:

	31 dekabr 2009-cu il	31 dekabr 2008-ci il
Tələb olunanadək	11,742,353	7,104,866
Müddətli depozitlər	6,748,937	15,463,265
Cəmi müştəri hesabları	18,491,290	22,568,131

31 dekabr 2009-cu və 2008-ci il tarixlərinə müştəri hesablarına daxil olan yığılmış faiz xərcləri, müvafiq olaraq, 226,107 AZN və 708,690 AZN təşkil etmişdir.

Müştəri hesablarının iqtisadi sektorlar üzrə strukturu aşağıdakı kimidir:

	31 dekabr 2009-cu il	31 dekabr 2008-ci il
Fiziki şəxslər	13,622,914	19,018,885
Ticarət	3,106,640	327,983
Sığorta	1,720,270	1,009,178
Nəqliyyat və rabitə	24,296	2,207,418
İstehsal	16,156	4,441
Digər	1,014	226
Cəmi müştəri hesabları	18,491,290	22,568,131

31 dekabr 2009-cu və 2008-ci il tarixlərinə depozitlərinin ümumi məbləği, müvafiq olaraq, 4,260,448 AZN və 8,539,566 AZN olan 7 və 4 müştəri mövcud olmuşdur ki, bu da fərdi olaraq Bank kapitalının 20%-dən artıq olmuşdur.

31 dekabr 2009-cu və 2008-ci il tarixlərinə depozitlərinin ümumi məbləği, müvafiq olaraq, 5,620,026 AZN və 13,131,126 AZN olan 15 müştəri mövcud olmuşdur ki, bu da fərdi olaraq Bank kapitalının 86% və 88%-dən artıq olmuşdur.

“BANK AVRASIYA” ASC

MALIYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2009-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Azərbaycan Manatı ilə)

61. DİGƏR ÖHDƏLİKLƏR

Digər öhdəliklər aşağıdakılardan ibarətdir:

	31 dekabr 2009-cu il	31 dekabr 2008-ci il
Digər maliyyə öhdəlikləri:		
Digər kreditorlar	36,005	41,867
Pul köçürmələri üzrə hesablaşmalar	9,957	1,272
Digər	11,635	-
Cəmi digər maliyyə aktivləri	57,597	43,139
Digər qeyri-maliyyə aktivləri:		
Dövlət və yerli fondlara ödəniləcək vəsaitlər	29,116	41,521
Zəmanətlər və digər şərti öhdəliklər üzrə zərər ehtiyatı	9,768	598,354
Digər	4,584	7,064
C,064dig64 öhdəliklər	101,065	690,078

62. NİZAMNAMƏ KAPİTALI

31 dekabr 2009-cu il tarixinə təsdiq edilmiş, buraxılmış və dövriyyədə olan səhmdar kapitalı hər birinin dəyəri 1,000 AZN olan 20,000 adi səhmlərdən ibarət olmuşdur (2008-ci ildə: 20,000 adi səhm, hər birinin dəyəri 1,000 AZN).

31 dekabr 2009-cu tarixinə Bankın nizamnamə kapitalı aşağıda göstərilən və hər birinin dəyəri 1,000 AZN olan səhmlərdən ibarət olmuşdur.

	Qeydiyyatdan keçmiş kapital	Cəmi nizamnamə kapitalı
Adi səhmlər	20,000,000	20,000,000

64. TƏƏHHÜDLƏR VƏ ŞƏRTİ ÖHDƏLİKLƏR

Vaxtaşırı olaraq və adi fəaliyyətin gedişində Bank müştərilərinin tələbatlarını qarşılamaq məqsədilə balansdankənar risklər yarada biləcək maliyyə alətlərində tərəf kimi çıxış edir. Müxtəlif kredit risklərinə malik bu alətlər maliyyə vəziyyəti hesabatında öz əksini tapmamışdır. Müştərilərin öhdəliklərini yerinə yetirə bilmədikləri hallarda, girov və zəmanətlərin dəyərsiz olduğu zaman şərti öhdəliklər və təəhhüdlər üzrə Bankın maksimum kredit itkisi, bu maliyyə alətlərini yaradan kontraktlar üzrə göstərilən məbləğlər şəklində təyin edilir.

Bank balansdankənar öhdəliklər üzrə balans öhdəliklərində tətbiq edilən kredit nəzarət və idarəetmə siyasətindən istifadə edir. 31 dekabr 2009-cu il tarixinə nominal və ya kontrakt üzrə balansdankənar öhdəliklər aşağıdakı kimi olmuşdur:

	31 dekabr 2009-cu il		31 dekabr 2008-ci il	
	Nominal məbləğ	Risk üzrə çıxılmış məbləğ	Nominal məbləğ	Risk üzrə çıxılmış məbləğ
Şərti öhdəliklər və kredit təəhhüdləri				
Kreditlər və istifadə edilməmiş kredit xətləri üzrə öhdəliklər	2,917,264	2,917,264	3,381,582	3,381,582
Zəmanətlər	430,586	430,586	3,443,581	3,443,581
Cəmi şərti öhdəliklər və kredit təəhhüdləri	3,347,850	3,347,850	6,825,163	6,825,163

“BANK AVRASIYA” ASC

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2009-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Azərbaycan Manatı ilə)

Məhkəmə prosedurları

Vaxtaşırı olaraq və adi fəaliyyətin gedişində müştərilər və üçüncü şəxslər tərəfindən Banka qarşı iddialar irəli sürülür. Bankın rəhbərliyi hesab edir ki, bu iddialarla bağlı heç bir əhəmiyyətli zərər baş verməyəcəkdir və müvafiq olaraq maliyyə hesabatlarında zərərlərin ödənilməsi üçün heç bir ehtiyat yaradılmamışdır.

Vergi qanunvericiliyi

Azrqi qanunvericiliyi sürülür. Bankın rəhbərliyi hesab edir ki, bu iddialarla bağlı heç bir əhəmiyyətli zərər baş verməyəcəkdir və müvafiq olaraq maliyyə hesabatlarında zərərlərin ödənilməsi üçün heç bir ehtiyat yaradılmamışdır. kimi şqanunve bilərlər. Praktikada, Azərbaycan vergi orqanları belə hallarda adətən vergi ödəyicilərinin əmi şqa qmi şqanunve bilərlərnqmi şqa vergi öduve bilərlər. Praktikada, Azərbaycan vergi orqanları belə hallarda adətən vergi ödəyicilərinin ərər ərbaycan vergi orqanları məhkəmə orqanları tərəfindən təqdim edilmiş “haqsız vergi qazancı”, “əməliyyatın əsas kommertiya məqsədi” konsepsiyalarından və “əməliyyatın kommertiya mahiyyəti/(mergi öduve bilərlər. Praktikada, Azərbaycan ver

Belrgi öduve biləliklər, əsasən maliyyə instrumentlərinin/derivativlərin və transfer qiymətini təyin etmək məqsədilə əməliyyatın bazar qiymətinin istifadə edilməsi zamanı vergi qanunvericiliyinə uyğun olaraq şərhinə aid edilə bilər. Bu hallar eləcə də kreditlər üzrə ehtiyatların yaradılması zamanı yaranan müvəqqəti fərqlərin və bunun vergi öhdəliyinə təsirinin vergi orqanları tərəfindən mənəfət vergisi bazasının bilərəkdən azaldılması kimi şərh edilməsinə aid edilə bilər. Rəhbərlik əmindir ki, bütün lazımi vergilər hesablanmış, öhdəliklər yaradılmışdır və ona görə də əlavə vergi ehtiyatının yaradılmasına ehtiyac yoxdur.

Ümumiyyəduve biləliklər, əsasən maliyyə instrumentlərinin/derivativlərin və transfer qiymətini təyin etmək məqsədilə əməliyyatın bazar qiymətinin istifadə , vergi yoxlamaları başa çatsa belə aparılmış yoxlamaların daha yüksək vergi orqanları tərəfindən yoxlanılması ehtimalı da istisna edilmir. Həmçinin, Azərbaycan Konstitusiyaya Məhkəməsinin qərarının müddəalarına əsasən vergi yoxlamasının əhatə etdiyi üç illik limit, məhkəmənin qərarına əsasən vergi ödəyicisinin vergi orqanlarını bilərək yanlış yönləndirdiyi və onlara çaşdırıcı məlumatlar verdiyi hallarda uzadıla bilər.

66. ƏLAQƏLİ TƏRƏFLƏRLƏ ƏMƏLİYYATLAR

BMUS 24 “ƏlaqəFLƏRLƏ ƏMƏLİYYATLAR qeydləlaqəFLƏRLƏ ƏMƏL tələblərinə əsasən əlaqəli tərəflər və ya əlaqəli tərəflərlə əməliyyatlar aşağıdakılardan ibarətdir:

- (a) Bankın birbaşa, dolayısı yolla və ya hər hansı bir üçüncü tərəf vasitəsilə nəzarət etdiyi, nəzarətində olduğu və ya bərabər nəzarət altında olduğu tərəflər (buraya ana şirkətlər, törəmə müəssisələr, eyni səviyyədə olan törəmə müəssisələr aiddir); Bankın fəaliyyətində marağı və bu fəaliyyətə əhəmiyyətli dərəcədə təsir göstərmək imkanı olan şəxslər; və Bankın fəaliyyətinə ortaq nəzarət həyata keçirən şəxslər;
- (b) Assosiasiya edilmiş müəssisələr – Bank tərəfindən fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir göstərilə biləcək, lakin törəmə və ya birgə müəssisə olmayan tərəflər;
- (c) Bankın tərəf kimi çıxış etdiyi birgə müəssisələr;
- (ç) Bankın və ya ana şirkətin idarə heyətinin üzvləri;
- (d) (a) və ya (ç) bəndlərində göstərilən şəxslərin yaxın ailə üzvləri;
- (e) (ç) və ya (d) bəndlərində göstərilən şəxslər tərəfindən birbaşa və ya dolayısı yolla səsvermə hüquqlarının əhəmiyyətli hissəsini əlində cəmləşdirən nəzarətdə olan tərəflər, müəssisələr və birgə müəssisələr aiddir; və ya
- (ə) İş müddəti bitdikdən sonra Bankın keçmiş işçiləri və ya Bankın əlaqəli olduğu şəxs tərəfindən alınacaq mükafatlar.

“BANK AVRASIYA” ASC

MALIYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2009-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Azərbaycan Manatı ilə)

Ehtimal edilən hər hansı bir əlaqəli tərəfi nəzərə alarkən, əlaqənin təkcə hüquqi formasına deyil həmçinin mahiyyətinə diqqət yetirilir. Bankın 31 dekabr 2009-cu il tarixinə əlaqəli tərəflərə aid aşağıdakı qalıqları mövcud olmuşdur:

	31 dekabr 2009-cu il		31 dekabr 2008-ci il	
	Əlaqəli tərəflərlə olan qalıqlar	Maliyyə hesabatlarında bu bənd üzrə cəmi məbləğ 67.	68. Əlaqəli tərəflərlə olan qalıqlar	Maliyyə hesabatlarında bu bənd üzrə cəmi məbləğ 69.
Müştərilərə verilmiş kreditlər		17,174,152		25,973,144
- müəssisənin və ya ana şirkətin rəhbərliyi	121,653		54,682	
- digər əlaqəli şəxslər	55,194		-	
Köhnəlmə zərərləri üzrə ehtiyatlar		(2,122,528)		(1,244,225)
- müəssisənin və ya ana şirkətin rəhbərliyi	(2,870)		(2,439)	
- digər əlaqəli şəxslər	(1,097)		-	
Müştəri hesabları		18,491,290		22,568,131
- müəssisənin və ya ana şirkətin rəhbərliyi	8,272,921		-	
- digər əlaqəli şəxslər	201,744		13,393,145	

	31 dekabr 2009-cu il		31 dekabr 2008-ci il	
	Əlaqəli tərəflərlə olan qalıqlar	Maliyyə hesabatlarında bu bənd üzrə cəmi məbləğ 70.	71. Əlaqəli tərəflərlə olan qalıqlar	Maliyyə hesabatlarında bu bənd üzrə cəmi məbləğ 72.
Rəhbərliyin əsas işçilərinin kompensasiyası:		760,795		625,267
- qısamüddətli ödəmələr	322,104		290,215	

31 dekabr 2009-cu və 2008-ci il tarixlərinə tamamlanan il üzrə məcmu gəlir hesabatına aşağıdakı əlaqəli tərəflərlə əməliyyatlar daxildir:

	31 dekabr 2009-cu il		31 dekabr 2008-ci il	
	Əlaqəli tərəflərlə olan qalıqlar	Maliyyə hesabatlarında bu bənd üzrə cəmi məbləğ 73.	74. Əlaqəli tərəflərlə olan qalıqlar	Maliyyə hesabatlarında bu bənd üzrə cəmi məbləğ 75.
Faiz gəlirləri		4,167,406		4,777,622
- müəssisənin və ya ana şirkətin rəhbərliyi	10,032		7,185	
- digər əlaqəli şəxslər	2,790		-	
Faiz xərcləri		1,972,631		1,818,292
- müəssisənin və ya ana şirkətin rəhbərliyi	16,027		-	
- digər əlaqəli şəxslər	18,261		1,056,780	

“BANK AVRASIYA” ASC

MALIYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2009-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Azərbaycan Manatı ilə)

76. TƏNZİMLƏMƏ MƏSƏLƏLƏRİ

Qanunvericilikdə nəzərdə tutulmuş kəmiyyət ölçüləri tələb edir ki, Bank aşağıdakı cədvəldə göstərilən qaydada ümumi (8%) və 1-ci dərəcəli kapitalın (4%) risk dərəcələri üzrə qiymətləndirilmiş aktivlərinə qarşı minimal nisbət və əmsallarını saxlamaq üçün, kapitalın adekvatlığını təmin etsin.

Kapitalın adekvatlığı əmsalı Bazel Komitəsinin təsdiq edilmiş prinsipləri əsasında ehtimal olunan zərərlər üçün ehtiyatlar çıxılmaqla aktivlərə və balansdankənar öhdəliklərə aşağıdakı risk dərəcələrini tətbiq etməklə hesablanmışdır:

Ehtimal	Mövqeyin təsviri
0%	Pul vəsaitləri və ARMB-da yerləşdirilmiş vəsaitlər
0%	Dövlət qiymətli kağızları
20%	1 ilə qədər müştərilərə verilmiş kreditlər və avans ödənişləri
100%	Müştərilərə verilmiş kreditlər və avanslar (50% əhatə edən yaşayış məqsədli ipoteka kreditlər istisna olmaqla)
100%	Digər aktivlər
100%	Buraxılmış zəmanətlər
50%	Ödəniş müddəti 1 ildən artıq olan öhdəliklər və şərti öhdəliklər

Bankın faktiki kapital məbləğləri və əmsalları aşağıdakı cədvəldə təqdim olunur:

	31 dekabr 2009-cu il	31 dekabr 2008-ci il
1-ci dərəcəli kapital		
Nizamnamə kapitalı	20,000,000	20,000,000
Bölüşdürülməmiş mənfəət	339,836	(14,074)
Cəmi 1-ci dərəcəli kapital	20,339,836	19,985,926
2-ci dərəcəli kapital		
Cari gəlirlər	353,910	5,647
Ehtiyatlar	(289,377)	(2,999,804)
Digər	-	-
Cəmi 2-ci dərəcəli kapital	64,533	(2,994,157)
Çıxılmalardan əvvəl cəmi kapital	20,404,369	16,991,769
Çıxılmalar	-	-
Cəmi nizamnamə kapitalı	20,404,369	16,991,769
Risk üzrə ölçülmüş aktivlərin xalis ehtiyatı çıxılısın	26,910,369	38,530,658
Cəmi risk üzrə ölçülmüş aktivlər:	26,910,369	38,530,658
Risk üzrə ölçülmüş aktivlərin faizi kimi ifadə edilmiş cəmi kapital (“cəmi kapital əmsalı”)	76%	44%

77. SEQMENT ÜZRƏ HESABAT

Bank iki əsas biznes seqmenti əsasında təşkil edilmişdir:

- Fərdi bankçılıq – fərdi bank xidmətləri, fərdi müştərilərin cari hesabları, cari əmanətlər, müddətli əmanətlər, investisiya əmanət məhsulları, depozitari xidmətləri, kredit və debet kartları, istehlak və ipoteka kreditləri.
- Korporativ bankçılıq – birbaşa debet xidmətləri, cari hesablar, əmanətlər, overdraft, kredit və digər kredit vasitələri, xarici valyuta və derivativ məhsulları.

“BANK AVRASIYA” ASC

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2009-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Azərbaycan Manatı ilə)

Əməliyyat seqmentləri arasında əməliyyatlar normal kommertiya şərtləri əsasında aparılır. Vəsaitlər adətən seqmentlər arasında bölüşdürülür ki, bu da əməliyyat gəlirində açıqlanan maliyyələşmə xərcləri ilə bağlı köçürmələrin əməliyyat gəlirində açıqlanmasına gətirib çıxarır. Bu vəsaitlərlə bağlı tutulan faizlər Bankın kapitalının dəyərində əsaslanır. Əməliyyat seqmentləri arasında hər hansı digər mühüm gəlir və xərc maddələri yoxdur. Seqment aktivləri və öhdəlikləri balansın əksər hissəsini təşkil edən əməliyyat aktiv və öhdəliklərindən ibarətdir, lakin bura vergi və borc vəsaitləri kimi maddələr daxil deyildir. Daxili xərclər və transfert qiymətqoyma düzəlişləri hər bir şirkətin fəaliyyətində əks etdirilmişdir. Gəlirin bölüşdürülməsi müqavilələri kənar müştəri gəlirlərini əməliyyat seqmentlərinə müvafiq qaydada bölmək üçün istifadə olunur.

Bu şirkətlər haqqında seqment məlumatı aşağıda təqdim olunmuşdur:

	Fərdi bankçılıq	Korporativ bankçılıq	Təyin edilməmiş	31 dekabr 2009-cu il Cəmi
Faiz gəlirləri	1,464,804	2,512,299	190,303	4,167,406
Faiz xərcləri	(1,728,857)	(243,774)	-	(1,972,631)
Faiz gətirən aktivlər üzrə ehtimal edilən zərər üçün ehtiyatların qaytarılması	(264,053)	2,268,525	190,303	2,194,775
Faiz gəliri yaradan aktivlər üzrə dəyərsizləşmə zərər ehtiyatları	(1,190,977)	312,674	-	(878,303)
Xalis faiz gəliri	(1,455,030)	2,581,199	190,303	1,316,472
Xarici valyuta ilə əməliyyatlar üzrə xalis mənfəət	-	-	248,296	248,296
Haqq və komissiya gəlirləri	148,638	271,758	7	420,403
Haqq və komissiya xərcləri	(12,613)	(248,323)	(6,110)	(267,046)
Digər gəlir	-	-	5,270	5,270
Xalis qeyri-faiz gəlirləri	136,025	23,435	247,463	406,923
Əməliyyat gəlirləri	(1,319,005)	2,604,634	437,766	1,723,395
Əməliyyat xərcləri	(750,932)	(734,420)	(454,744)	(1,940,096)
Əməliyyat mənfəəti	(2,069,937)	1,870,214	(16,978)	(216,701)
Digər əməliyyatlar üzrə dəyərsizləşmə zərərləri ehtiyatları	-	-	588,926	588,926
Mənfəət vergisindən əvvəl gəlir	(2,069,937)	1,870,214	571,948	372,225
Mənfəət vergisi gəliri/(xərçi)	14,877	(28,410)	(4,782)	(18,315)
Xalis mənfəət	(2,055,060)	1,841,804	567,166	353,910
Seqment aktivləri	13,814,069	13,430,100	12,832,007	40,076,176
Seqment öhdəlikləri	(16,443,217)	(2,910,251)	(382,872)	(19,736,340)
Digər seqment vahidləri				
Əmlak, avadanlıq və qeyri-maddi aktivlər üzrə dəyərsizləşmə və amortizasiya xərcləri	-	-	454,745	454,745
Müştərilərə verilmiş kreditlər	8,301,104	8,873,048	-	17,174,152
Əmlak, avadanlıq və qeyri-maddi aktivlər	-	-	6,337,346	6,337,346
Müştəri hesabları	(16,599,376)	(1,891,914)	-	(18,491,290)

“BANK AVRASIYA” ASC

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2009-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Azərbaycan Manatı ilə)

	Fərdi bankçılıq	Korporativ bankçılıq	Təyin edilməmiş	31 dekabr 2008-ci il Cəmi
Faiz gəlirləri	1,579,415	3,192,736	5,471	4,777,622
Faiz xərcləri	(1,683,362)	(134,930)	-	(1,818,292)
Faiz gətirən aktivlər üzrə ehtimal edilən zərər üçün ehtiyatların qaytarılması	(103,947)	3,057,806	5,471	2,959,330
Faiz gəliri yaradan aktivlər üzrə dəyərsizləşmə zərər ehtiyatları	(399,277)	(841,448)	-	(1,240,725)
Xalis faiz gəliri	(503,224)	2,216,358	5,471	1,718,605
Xarici valyuta ilə əməliyyatlar üzrə xalis mənfəət	-	-	275,000	275,000
Haqq və komissiya gəlirləri	594,685	40,404	-	635,089
Haqq və komissiya xərcləri	(21,240)	(327,217)	(2,818)	(351,275)
Digər gəlir	-	-	2,429	2,429
Xalis qeyri-faiz gəlirləri	573,445	(286,813)	274,611	561,243
Əməliyyat gəlirləri	(164,273)	2,164,039	280,082	2,279,848
Əməliyyat xərcləri	120,190	(1,390,374)	(378,330)	(1,648,514)
Əməliyyat mənfəəti/(zərəri)	(44,083)	773,665	(98,248)	631,334
Digər əməliyyatlar üzrə dəyərsizləşmə zərərləri ehtiyatları	-	-	(518,354)	(518,354)
Mənfəət vergisindən əvvəl gəlir	(44,083)	773,665	(616,602)	112,980
Mənfəət vergisi gəliri/(xərçi)	7,825	(137,340)	22,182	(107,333)
Xalis mənfəət	(36,258)	636,325	(594,420)	5,647
Səqment aktivləri	18,338,715	12,486,316	13,248,886	44,073,917
Səqment öhdəlikləri	(21,511,264)	(2,414,042)	(162,685)	(24,087,991)
Digər səqment vahidləri				
Əmlak, avadanlıq və qeyri-maddi aktivlər üzrə dəyərsizləşmə və amortizasiya xərcləri	-	-	378,330	378,330
Müştərilərə verilmiş kreditlər	11,722,699	14,250,445	-	25,973,144
Əmlak, avadanlıq və qeyri-maddi aktivlər	-	-	6,581,911	6,581,911
Müştəri hesabları	(21,474,892)	(1,093,239)	-	(22,568,131)

“BANK AVRASIYA” ASC

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2009-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Azərbaycan Manatı ilə)

78. MALİYYƏ ALƏTLƏRİNİN ƏDALƏTLİ DƏYƏRİ

Maliyyə alətlərinin təxmin edilən ədalətli dəyəri BMS 32 “Maliyyə Alətləri: Qeyd və Təqdimat” və BMS 39 “Maliyyə Alətləri: Tanınma və Ölçülmə” standartlarına uyğun olaraq təqdim edilmişdir. Ədalətli dəyər, məcburi satış və ya ləğv etmə halları istisna olmaqla, maraqlı tərəflər arasında cari əməliyyat zamanı maliyyə vasitəsinin mübadilə edilə bildiyi məbləği təşkil edir və ən yaxşı olaraq bazar qiyməti ilə sübut edilir. Burada təqdim edilən təxminlər Bankın maliyyə alətini bazar vasitəsilə tam və ya qismən dəyişdirdiyi zaman əldə edəcəyi məbləğlərdən fərqli ola bilər.

Maliyyə aktiv və öhdəliklərinin ədalətli dəyəri ilə balans üzrə qalıq dəyərləri arasındakı müqayisə aşağıda göstərilmişdir:

	31 dekabr 2009-cu il		31 dekabr 2008-ci il	
	Qalıq dəyəri	80 Ədalətli dəyəri	Qalıq di dəyə	Ədalətli dəyəri
Pul vəsaitləri və ARMB-da yerləşdirilmiş vəsaitlər	6,860,355	6,860,355	6,654,396	6,654,396
Banklardan alınacaq vəsaitlər	9,367,347	9,367,347	4,771,595	4,771,595
Müştərilərə verilmiş kreditlər	17,174,152	17,174,152	25,973,144	25,973,144
Digər maliyyə aktivləri	9,941	9,941	13,070	13,070
Banklara ödəniləcək vəsaitlər	1,565	1,565	22,449	22,449
Hökumət və digər kredit institutlarına ödəniləcək vəsaitlər	1,016,772	1,016,772	700,000	700,000
Müştəri hesabları	18,491,290	18,491,290	22,568,131	22,568,131
Digər maliyyə öhdəlikləri	57,597	57,597	43,139	43,139

17,174,152 AZN (2008-ci ildə: 25,973,144 AZN) məbləğində müştərilərə verilmiş kreditlərin ədalətli dəyəri həqiqi o səbəbdən ölçülə bilməz ki, bazar məlumatını əldə etmək və ya belə alətlər üzrə digər qiymətləndirmə üsullarını tətbiq etmək yararlı deyil.

81. RİSKLƏRİN İDARƏ EDİLMƏSİ SİYASƏTİ

Bankın fəaliyyəti üçün risklərin idarə edilməsi bank əməliyyatlarının mühüm elementini təşkil edir. Bankın əməliyyatlarına təsir göstərəcək əsas risklər aşağıdakılardan ibarətdir:

- Kredit riski
- Likvidlik riski
- Bazar riski

Bank rəhbərliyi anlayır ki, səmərəli və effektiv risk idarəetmə sisteminə malik olmaq vacib şərtidir. Bu məqsədlə, Bank rəhbərliyi risk idarəetmə qrupu yaratmışdır. Bu qrupun əsas məqsədi Bankı ehtimal edilən risklərə qarşı qorumaq və ona qarşıda qoyulan hədəflərə çatmaq imkanı yaratmaqdır. Risk idarəetmə qrupu vasitəsilə Bank rəhbərliyi, aşağıdakı risklərin idarə olunmasına nəzarət edir:

Kredit riski

Bank kredit riskinə məruz qalır ki, bu zaman maliyyə alətinə tərəf olan bir iştirakçı öz öhdəliyini yerinə yetirə bilmir və digər tərəf buna görə maliyyə zərərinə uğrayır.

“BANK AVRASIYA” ASC

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2009-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Azərbaycan Manatı ilə)

Maksimum risk

Bankın məruz qaldığı maksimum kredit riski fərdi risklərdən və ümumi iqtisadiyyatın daşdığı risklərdən asılı olaraq əhəmiyyətli dərəcədə fərqlər təşkil edir.

Aşağıdakı cədvəl maliyyə aktivlərinin və öhdəliklərinin risklərə məruz qalmasının maksimum həddini təqdim edir. Maliyyə aktivləri üçün bu məbləğ qarşılaşdırmalar və mövcud girovlar çıxıldıqdan sonra aktivlərin qalıq dəyərinə bərabərdir. Maliyyə qarantiyaları və digər şərti təəhhüdlər üçün kredit riskinə məruz qalmanın maksimum həddi bu qarantiyalar üzrə üçüncü şəxslərə ödənilməli olan mütləq məbləğlər, kredit öhdəliklərində isə müştəri tərəfindən tələb edilən vəsaitlərin məbləği kimi təyin edilir.

	Maksimum risk	Əvəzləşdirmə	Əvəzləşdirmədən sonra xalis risk	Alınmış təminatlar	31 dekabr 2009-cu il Əvəzləşdirmədən və alınmış təminatlardan sonra xalis risk
Pul və pul ekvivalentləri və ARMB-dəki vəsaitlər (nağd pul vəsaitləri çıxılmaqla)	2,812,857	-	2,812,857	-	2,812,857
Banklardan alınacaq vəsaitlər	9,367,347	-	9,367,347	1,674,200	7,693,147
Müştərilərə verilmiş kreditlər	17,174,152	700,792	16,473,360	14,042,340	2,431,020
Digər maliyyə aktivləri	9,941	-	9,941	-	9,941

	Maksimum risk	Əvəzləşdirmə	Əvəzləşdirmədən sonra xalis risk	Alınmış təminatlar	31 dekabr 2008-ci il Əvəzləşdirmədən və alınmış təminatlardan sonra xalis risk
Pul və pul ekvivalentləri və ARMB-dəki vəsaitlər (nağd pul vəsaitləri çıxılmaqla)	4,852,111	-	4,852,111	-	4,852,111
Banklardan alınacaq vəsaitlər	4,771,595	-	4,771,595	-	4,771,595
Müştərilərə verilmiş kreditlər	25,973,144	4,542,598	21,430,546	19,940,078	1,490,468
Digər maliyyə aktivləri	13,070	-	13,070	-	13,070

Bank sektoru əsasən kredit risklərinə, mövcud maliyyə alətləri və şərti öhdəlikləri vasitəsilə məruz qalır. Bankın kredit riskləri üzrə təmərküzləşmə əsasən Azərbaycan Respublikasında cəmlənmişdir. Bu risklərin, Bankın risklərin idarə edilməsi üzrə siyasətində göstərilən kredit limitləri ilə əlaqədar müddəaların pozulmamasından əmin olmaq məqsədilə mütəmadi olaraq monitorinqi keçirilir.

Maliyyə aktivləri cari kredit qabiliyyəti üzrə bölüşdürülüb, onlar beynəlxalq təşkilat tərəfindən buraxılmışdır. Ən yüksək dərəcə AAA-dır. İnvestisiya kimi təsnifləşdirilən maliyyə aktivlərinin dərəcəsi AAA-dan BBB-ya qədərdir. BBB-dan aşağı dərəcəli maliyyə aktivləri spekulyativ alətlər kimi təsnifləşdirilir.

“BANK AVRASIYA” ASC

MALIYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2009-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Azərbaycan Manatı ilə)

31 dekabr 2009-cu il tarixinə Bank tərəfindən saxlanılan maliyyə aktivlərinin kredit reytingi aşağıdakı cədvəldə təqdim olunur:

	AAA	AA	A	BBB	<BBB	Not rated	Total at December 31, 2009
Banklardan alınacaq vəsaitlər	-	1,487	8,437,871	15,587	-	912,402	9,367,347
Müştərilərə verilmiş kreditlər	-	-	-	-	-	17,174,152	17,174,152
Digər maliyyə aktivləri	-	-	-	-	-	9,941	9,941
	AAA	AA	A	BBB	<BBB	Not rated	Total at December 31, 2008
Banklardan alınacaq vəsaitlər	-	28,051	3,463,717	11,229	-	1,268,598	4,771,595
Müştərilərə verilmiş kreditlər	-	-	-	-	-	25,973,144	25,973,144
Digər maliyyə aktivləri	-	-	-	-	-	13,070	13,070

Bank bir sıra beynəlxalq reyting almamış tərəflərlə əməliyyatlara daxil olur.

Aşağıdakı cədvəl dəyərlərində azalma yaranan aktivlərin və eləcə də ödəmə tarixlərinə görə aktivlərin təsnifləşdirilməsini təqdim edir:

	Cari və 8 dəyərində azalma qeyd edilməyən	Vaxtı keçmiş lakin dəyərində azalma yaranmayan aktivlər				8: 83.	8: 85.	8: 31 dekabr 2009-cu il Cəmi
		8 0-3 ay ərzində	8 3-6 ay ərzində	8 6 aydan 1 ilə kimi	9: Bir ildən artıq	9: Dəyərində azalma qeyd edilən aktivlər	9: Cəmi	
Pul və pul ekvivalentləri və ARMB-dəki vəsaitlər (nağd pul vəsaitləri)	2,812,857	-	-	-	-	-	2,812,857	
Banklardan alınacaq vəsaitlər	9,367,347	-	-	-	-	-	9,367,347	
Müştərilərə verilmiş kreditlər	10,051,372	3,610,202	2,999,661	512,917	-	-	17,174,152	
Digər maliyyə aktivləri	9,941	-	-	-	-	-	9,941	
	Cari və 9 dəyərində azalma qeyd edilməyən	Vaxtı keçmiş lakin dəyərində azalma yaranmayan aktivlər				9: 94.	9: 96.	9: 31 dekabr 2008-ci il Cəmi
	9 0-3 ay ərzində	9 3-6 ay ərzində	1 6 aydan 1 ilə kimi	10: Bir ildən artıq	10: Dəyərində azalma qeyd edilən aktivlər	10: Cəmi		
Pul və pul ekvivalentləri və ARMB-dəki vəsaitlər (nağd pul vəsaitləri)	4,852,111	-	-	-	-	-	4,852,111	
Banklardan alınacaq vəsaitlər	4,771,595	-	-	-	-	-	4,771,595	
Müştərilərə verilmiş kreditlər	25,858,388	50,009	64,747	-	-	-	25,973,144	
Digər maliyyə aktivləri	13,070	-	-	-	-	-	13,070	

“BANK AVRASIYA” ASC

MALIYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2009-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Azərbaycan Manatı ilə)

Coğrafi konsentrasiya

Rəhbərlik həmçinin qanunvericilik və tənzimləmə sahəsindəki risklərin idarəedilməsinə və bu risklərin Bankın fəaliyyətinə təsirinə nəzarət edir. Bu nəzarət mexanizmi Banka, Azərbaycan Respublikasındakı investisiya mühitinin dəyişməsindən yaranan ehtimal edilən zərərləri minimum həddə salmağa şərait yaradır. Bankın rəhbərliyi ölkələr üzrə limitləri təyin edir və bu limitlər adətən MDB və Baltıqyanı ölkələrə aid edilir.

Aktiv və öhdəliklərin coğrafi konsentrasiyası aşağıdakı cədvəldə göstərilir:

	Azərbaycan Respublikası	10 Digər qeyri İƏİT ölkələri	10 İƏİT ölkələri	10 31 dekabr 2009-cu il Cəmi
AKTİVLƏR				
Pul və pul ekvivalentləri və ARMB-dəki vəsaitlər	6,860,355	-	-	6,860,355
Banklardan alınacaq vəsaitlər	886,490	41,499	8,439,358	9,367,347
Müştərilərə verilmiş kreditlər	17,174,152	-	-	17,174,152
Digər maliyyə aktivləri	9,941	-	-	9,941
CƏMİ AKTİVLƏR	24,930,938	41,499	8,439,358	33,411,795
ÖHDƏLİKLƏRİ				
Banklara ödəniləcək vəsaitlər	1,565	-	-	1,565
Hökumət və digər kredit institurlarına ödəniləcək vəsaitlər	1,016,772	-	-	1,016,772
Müştəri hesabları	18,491,290	-	-	18,491,290
Digər maliyyə öhdəlikləri	57,597	-	-	57,597
CƏMİ ÖHDƏLİKLƏR	19,567,224	-	-	19,567,224
XALIS MÖVQE	5,363,714	41,499	8,439,358	
AKTİVLƏR				
Pul və pul ekvivalentləri və ARMB-dəki vəsaitlər	6,654,396	-	-	6,654,396
Banklardan alınacaq vəsaitlər	1,273,260	34,618	3,463,717	4,771,595
Müştərilərə verilmiş kreditlər	25,973,144	-	-	25,973,144
Digər maliyyə aktivləri	13,070	-	-	13,070
CƏMİ AKTİVLƏR	33,913,870	34,618	3,463,717	37,412,205
ÖHDƏLİKLƏR				
Banklara ödəniləcək vəsaitlər	22,449	-	-	22,449
Hökumət və digər kredit institurlarına ödəniləcək vəsaitlər	700,000	-	-	700,000
Müştəri hesabları	22,568,131	-	-	22,568,131
Digər maliyyə öhdəlikləri	43,139	-	-	43,139
CƏMİ ÖHDƏLİKLƏR	23,333,719	-	-	23,333,719
XALIS MÖVQE	10,580,151	34,618	3,463,717	

“BANK AVRASIYA” ASC

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2009-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Azərbaycan Manatı ilə)

Likvidlik riski

Likvidlik riski maliyyə öhdəliklərindən irəli gələn öhdəliklərin yerinə yetirilməsində çətinliklərin yaranması riskidir. Buraya overnayt depozitlərin geri götürülməsi, cari hesablar, tələblərinə cavab vermək və faktiki olaraq ödəmə vaxtı çatmış maliyyə alətləri üzrə digər maliyyə öhdəliklərini yerinə yetirmək üçün kifayət qədər vəsaitlərin mövcud olması aiddir. Likvidlik riski Bankın “Aktiv və Öhdəliklərin idarə olunması komitəsi” tərəfindən idarə edilir.

Bankın likvidlik risklərinin idarə edilməsi tələb edir ki, öhdəliklərin yerinə yetirilməsi üçün lazım olan likvidlik aktivlərin səviyyəsini nəzərə alınsın; fond mənbələrin sərhədlərinə daxil olunmanın saxlanılsın; fond təəhhüdlər planları saxlanılsın və mütəmadi tələblərə qarşı maliyyə vəziyyəti hesabatın likvidlik əmsalının monitorinqi keçirilsin.

Gündəlik likvidlik mövqeyinin monitorinqi keçirilir və müxtəlif üsullar üzrə, həm normal həm də ağır bazar şəraitləri altında, mütəmadi likvidlik təzyiqinin sınağı Xəzinədarlıq departamenti və Maliyyə departamenti tərəfindən keçirilir. Xəzinədarlıq Departamentinin və Maliyyə departamentinin funksiyaları aşağıdakılardır:

- i ARMB-nın likvidlik tələblərinə müvafiq olaraq minimal likvidlik əmsalı (aktivlər və öhdəliklər arasında faiz nisbəti 30%-dən artıq olmamalıdır) ilə uyğunluğun saxlanılması;
- ii pul vəsaitləri hərəkətinin proqnozlaşdırılması və lazım olduqda Aktivlərin və öhdəliklərin idarə olunması komitəsinə və İdarə heyətinə hesabatın verilməsi;
- iii likvidlik riskinin toplanması faktorunu kimi ən yüksək depozitlərin monitorinqin keçirilməsi;
- iv ehtiyac halında orta və qısamüddətli kreditlərin əldə edilməsi məqsədilə yerli və beynəlxalq bazarına aktiv daxil olunması;
- v Bankın kredit fəaliyyətinin sayəsində mümkün olan pul vəsaitləri hərəkətlərinin monitorinqini keçirilməsi.

Likvidlik və faiz dərəcəsi üzrə təhlillər BMHS 7 standartına müvafiq olaraq aşağıda göstərilən cədvəllərdə təqdim edilmişdir. Bu cədvəllərdə əks edilən məbləğlər maliyyə vəziyyəti hesabatında əks etdirilən məbləğlərlə uyğun deyil, ona görə ki, aşağıdakı təqdimat maliyyə öhdəliklərinin maliyyə vəziyyəti hesabatında effektiv faiz metodu əsasında təqdim edilmiş ümumi müqavilə üzrə qalıq ödənişlərini (faizlərin ödənişi daxil olmaqla) əks etdirən ödəniş müddətlərinin təhlillərini əhatə edir.

“BANK AVRASIYA” ASC

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2009-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Azərbaycan Manatı ilə)

31 dekabr 2009-cu il tarixinə maliyyə öhdəliklərin ödəniş müddəti üzrə təhlili aşağıda göstərilən kimi olmuşdur:

	1 aya qədər	1 aydan 3 ayadək	3 aydan 12 ayadək	12 aydan 5 ilədək	5 ildən artıq	Cəmi
Maliyyə öhdəlikləri						
Banklara ödəniləcək vəsaitlər	1,565	-	-	-	-	1,565
Müştəri hesabları	12,551,492	2,213,163	2,610,925	1,865,472	-	19,241,052
Hökumət və digər kredit institutlarına ödəniləcək vəsaitlər	266,819	47,946	5,346	716,567	-	1,036,678
Digər maliyyə öhdəlikləri	57,597	-	-	-	-	57,597
Cəmi maliyyə öhdəlikləri üzrə potensial gələcək ödənişlər	12,877,473	2,261,109	2,616,271	2,582,039	-	20,336,892

31 dekabr 2008-ci il tarixinə maliyyə öhdəliklərin ödəniş müddəti üzrə təhlili aşağıda göstərilən kimi olmuşdur:

	1 aya qədər	1 aydan 3 ayadək	3 aydan 12 ayadək	12 aydan 5 ilədək	5 ildən artıq	Cəmi
Maliyyə öhdəlikləri						
Banklara ödəniləcək vəsaitlər	22,449	-	-	-	-	22,449
Müştəri hesabları	7,520,192	2,755,801	3,644,069	13,923,991	-	27,844,053
Hökumət və digər kredit institutlarına ödəniləcək vəsaitlər	-	-	-	31,461	-	31,461
Digər maliyyə öhdəlikləri	43,139	-	-	-	-	43,139
Cəmi maliyyə öhdəlikləri üzrə potensial gələcək ödənişlər	7,585,780	2,755,801	3,644,069	13,955,452	-	27,941,102

Müştəri hesabları yuxarıda verilən müqaviləyə əsasən ödəniş müddətinə çatmış öhdəliklərin təhlilləri əsasında təsnifatlaşdırılıb. Lakin, Azərbaycan Respublikası Mülki Məcəlləsinə müvafiq olaraq, fiziki şəxslər yığılmış faizlərin alınması hüququndan məhrum edilməsi şərtilə ödəniş müddətindən əvvəl depozitlərini geri götürmək hüququna malikdir.

“BANK AVRASIYA” ASC

MALIYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2009-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Azərbaycan Manatı ilə)

Bank, likvidliyin idarə edilməsi üçün yuxarıda göstərilən diskont edilməmiş ödəmə müddətləri üzrə təhlildən istifadə etmir. Bunun əvəzinə Bank, 31 dekabr 2009-cu il tarixinə aşağıdakı cədvəldə əks etdirilən gözlənilən ödəmə müddətlərinə nəzarət edir:

	Orta çəkili effektiv faiz dərəcəsi	1 aya qədər	1 aydan 3 ayadək	1 3 aydan 1 ilədək	1 1 ildən 5 ilədək	1 5 ildən yuxarı	Qeyri- müəyyən	31 dekabr 2009-cu il Cəmi
AKTİVLƏR								
Digər banklardan alınacaq vəsaitlər	19%	-	801,193	-	-	-	-	801,193
Müştərilərə verilmiş kreditlər	20%	2,529,617	4,546,256	6,998,313	2,171,791	678,656	249,519	17,174,152
Cəmi faiz gəliri yaradan aktivlər		2,529,617	5,347,449	6,998,313	2,171,791	678,656	249,519	17,975,345
Pul və pul ekvivalentləri və ARMB-dakı vəsaitlər		6,860,355	-	-	-	-	-	6,860,355
Banklardan alınacaq vəsaitlər		8,557,851	-	-	-	-	8,303	8,566,154
Digər maliyyə aktivləri		9,941	-	-	-	-	-	9,941
CƏMİ AKTİVLƏR		17,957,764	5,347,449	6,998,313	2,171,791	678,656	257,822	33,411,795
ÖHDƏLİKLƏR								
Hökumət və digər kredit institutlarına ödəniləcək vəsaitlər	3%	270,272	46,500	-	700,000	-	-	1,016,772
Müştəri hesabları	14%	734,221	2,110,667	2,334,249	1,569,800	-	-	6,748,937
Cəmi faiz xərci yaradan öhdəliklər		1,004,493	2,157,167	2,334,249	2,269,800	-	-	7,765,709
Banklara ödəniləcək vəsaitlər		1,565	-	-	-	-	-	1,565
Müştəri hesabları		11,742,353	-	-	-	-	-	11,742,353
Digər maliyyə öhdəlikləri		57,597	-	-	-	-	-	57,597
CƏMİ ÖHDƏLİKLƏR		12,806,008	2,157,167	2,334,249	2,269,800	-	-	19,567,224
Buraxılmış zəmanətlər və eyni şərti öhdəliklər		-	422,555	8,031	-	-	-	430,586
Kreditlər və istifadə olunmamış kredit xətləri üzrə şərti öhdəliklər		64,362	76,576	2,553,106	223,220	-	-	2,917,264
Likvidlik boşluğu		5,151,756	3,190,282	4,664,064	(98,009)	678,656	257,822	13,844,571
Faiz dərəcəsi boşluğu		392,420	757,648	1,064,889	188,510	135,624	-	-
Məcmu faiz dərəcəsi boşluğu		392,420	1,150,068	2,214,957	2,403,467	2,539,091	-	-

“BANK AVRASIYA” ASC

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2009-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Azərbaycan Manatı ilə)

	Orta çəkili effektiv faiz dərəcəsi	1 aya qədər	1 aydan 3 ayadək	3 aydan 1 ilədək	1 ildən 5 ilədək	5 ildən yuxarı	Qeyri- müəyyən	31 dekabr 2008-ci il Cəmi
AKTİVLƏR								
Digər banklardan alınacaq vəsaitlər	13%	99,813	1,140,885	-	-	-	-	1,240,698
Müştərilərə verilmiş kreditlər	20%	1,843,717	93,864	7,805,967	17,473,821	-	-	27,217,369
Cəmi faiz gəliri yaradan aktivlər		1,943,530	1,234,749	7,805,967	17,473,821	-	-	28,458,067
Pul və pul ekvivalentləri və ARMB-dakı vəsaitlər		6,654,396	-	-	-	-	-	6,654,396
Müştərilərə verilmiş kreditlər		-	-	-	-	-	(1,244,225)	(1,244,225)
Banklardan alınacaq vəsaitlər		3,514,877	-	-	-	-	16,020	3,530,897
Digər maliyyə aktivləri		13,070	-	-	-	-	-	13,070
CƏMİ AKTİVLƏR		12,125,873	1,234,749	7,805,967	17,473,821	-	(1,228,205)	37,412,205
ÖHDƏLİKLƏR								
Hökumət və digər kredit institutlarına ödəniləcək vəsaitlər	1%	-	-	-	700,000	-	-	700,000
Müştəri hesabları	15%	412,845	2,714,088	3,251,249	9,084,603	-	-	15,462,785
Cəmi faiz xərci yaradan öhdəliklər		412,845	2,714,088	3,251,249	9,784,603	-	-	16,162,785
Banklara ödəniləcək vəsaitlər		22,449	-	-	-	-	-	22,449
Müştəri hesabları		7,105,346	-	-	-	-	-	7,105,346
Digər maliyyə öhdəlikləri		43,139	-	-	-	-	-	43,139
CƏMİ ÖHDƏLİKLƏR		7,583,779	2,714,088	3,251,249	9,784,603	-	-	23,333,719
Buraxılmış zəmanətlər və eyni şərti öhdəliklər		403,531	3,000,000	40,050	-	-	-	3,443,581
Kreditlər və istifadə olunmamış kredit xətləri üzrə şərti öhdəliklər		20,025	-	3,320,095	9,867	-	-	3,349,987
Likvidlik boşluğu		4,542,094	(1,479,339)	4,554,718	7,689,218			
Faiz dərəcəsi boşluğu		319,792	(240,025)	1,073,506	2,125,074			
Məcmu faiz dərəcəsi boşluğu		319,792	79,767	1,153,273	3,278,347			

“BANK AVRASIYA” ASC

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2009-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Azərbaycan Manatı ilə)

Bazar riski

Bazar riskinə, faiz dərəcəsində, xarici valyuta məzənnələrində və qiymətləndirilmədəki dəyişmələrdən yaranan və Bankın məruz qaldığı risklər aiddir. 2009-cu ildə qədər bu risklərin Bank tərəfindən qiymətləndirilməsində və Bankın məruz qaldığı bazar risklərində dəyişikliklər olmamışdır.

Faiz dərəcəsi riski

Aşağıdakı cədvəl “risk göstəricisinin ehtimal edilən mümkün dəyişməsi” üsulu ilə hesablanmış və faizlərin dəyişməsinə Bankın həssaslığını təqdim edir. Bu dəyişikliklərin həddi rəhbərlik tərəfindən təyin edilir və onlara təqdim edilən risk hesabatlarında öz əksini tapır.

Vergidən əvvəlki mənfəətə təsiri:

	31 dekabr 2009-cu il tarixinə		31 dekabr 2008-ci il tarixinə	
	Faiz dərəcəsi +1%	Faiz dərəcəsi -1%	Faiz dərəcəsi +1%	Faiz dərəcəsi -1%
AKTİVLƏR				
Digər banklardan alınacaq vəsaitlər	4,083	(4,083)	9,740	(9,740)
Satılabilən investisiya qiymətli kağızları	-	-	-	-
Müştərilərə verilmiş kreditlər	234,300	(234,300)	153,673	(153,673)
ÖHDƏLİKLƏR				
Hökumət və digər kredit institutlarına ödəniləcək vəsaitlər	(12,188)	12,188	(4,144)	4,144
Müştəri hesabları	(49,917)	49,917	(97,757)	97,757
Vergidən əvvəlki mənfəətə xalis təsiri	176,278	(176,278)	61,512	(61,512)

Səhmdar kapitalına təsiri:

	31 dekabr 2009-cu il tarixinə		31 dekabr 2008-ci il tarixinə	
	Faiz dərəcəsi +1%	Faiz dərəcəsi -1%	Faiz dərəcəsi +1%	Faiz dərəcəsi -1%
AKTİVLƏR				
Digər banklardan alınacaq vəsaitlər	4,083	(4,083)	9,740	(9,740)
Satılabilən investisiya qiymətli kağızları	-	-	-	-
Müştərilərə verilmiş kreditlər	234,300	(234,300)	153,673	(153,673)
ÖHDƏLİKLƏR				
Hökumət və digər kredit institutlarına ödəniləcək vəsaitlər	(12,188)	12,188	(4,144)	4,144
Müştəri hesabları	(49,917)	49,917	(97,757)	97,757
Səhmdar kapitalına xalis təsiri	176,278	(176,278)	61,512	(61,512)

“BANK AVRASIYA” ASC

MALIYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2009-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Azərbaycan Manatı ilə)

Xarici valyuta riski

Məzənnə fərqlərindən asılı olaraq maliyyə alətinin dəyərindəki dəyişmələr xarici valyuta riski adlanır. Bankın maliyyə vəziyyəti və pul vəsaitlərinin hərəkəti mövcud valyuta məzənnələrinin dəyişməsi zamanı belə risklərin təsirinə məruz qalır.

Bankın xarici valyuta məzənnələrinin dəyişməsi zamanı məruz qalacağı risklər aşağıdakı cədvəldə təqdim edilmişdir:

	AZN	ABŞ dolları	Avro	Digər valyutalar	31 dekabr 2009-cu il Cəmi
AKTİVLƏR					
Pul və pul ekvivalentləri və ARMB-dəki vəsaitlər	4,444,028	2,128,606	205,148	82,573	6,860,355
Digər banklardan alınacaq vəsaitlər	801,193	8,490,868	59,968	15,318	9,367,347
Müştərilərə verilmiş kreditlər	14,574,854	2,577,787	21,511	-	17,174,152
Digər maliyyə aktivləri	9,941	-	-	-	9,941
CƏMİ AKTİVLƏR	19,830,016	13,197,261	286,627	97,891	33,411,795
ÖHDƏLİKLƏR					
Banklara ödəniləcək vəsaitlər	-	1,393	172	-	1,565
Hökumət və digər kredit institutlarına ödəniləcək vəsaitlər	1,016,772	-	-	-	1,016,772
Müştəri hesabları	4,762,815	13,358,975	369,439	61	18,491,290
Digər maliyyə öhdəlikləri	42,241	13,021	1,936	399	57,597
CƏMİ ÖHDƏLİKLƏR	5,821,828	13,373,389	371,547	460	19,567,224
AÇIQ BALANS MÖVQEYİ	14,008,188	(176,128)	(84,920)	97,431	
	AZN	ABŞ dolları	Avro	Digər valyutalar	31 dekabr 2008-ci il Cəmi
AKTİVLƏR					
Pul və pul ekvivalentləri və ARMB-dəki vəsaitlər	5,721,474	870,835	4,119	57,968	6,654,396
Digər banklardan alınacaq vəsaitlər	99,813	3,509,115	1,158,765	3,902	4,771,595
Müştərilərə verilmiş kreditlər	25,380,140	593,004	-	-	25,973,144
Digər maliyyə aktivləri	13,070	-	-	-	13,070
CƏMİ AKTİVLƏR	31,214,497	4,972,954	1,162,884	61,870	37,412,205
ÖHDƏLİKLƏR					
Banklara ödəniləcək vəsaitlər	-	825	21,624	-	22,449
Hökumət və digər kredit institutlarına ödəniləcək vəsaitlər	700,000	-	-	-	700,000
Müştəri hesabları	16,329,560	4,951,360	1,287,211	-	22,568,131
Digər maliyyə öhdəlikləri	36,366	4,900	1,791	82	43,139
CƏMİ ÖHDƏLİKLƏR	17,065,926	4,957,085	1,310,626	82	23,333,719
AÇIQ BALANS MÖVQEYİ	14,148,571	15,869	(147,742)	61,788	

“BANK AVRASIYA” ASC

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2009-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Azərbaycan Manatı ilə)

Xarici valyuta riskinə həssaslıq

Aşağıdakı cədvəl Bankın ABŞ dollarının və Avronun Azərbaycan manatına nisbətən məzənnəsində 10%-lik artım və ya azalmasına həssaslığını təhlil edir. 10% rəhbərlik tərəfindən xarici valyuta risklərini təhlil edərkən daxili risk hesabatlarında xarici valyuta məzənnəsinin dəyişməsinin Banka təsirini təhlil edərkən istifadə olunur. Həssaslıq analizi xarici valyutada olan monetar aktiv və öhdəliklərin hesabat tarixinə qalıq dəyərindən istifadə edir və bu dəyəri məzənnədəki 10%-lik dəyişiklik üçün uyğunlaşdırır. Əgər xarici ölkələrə verilən kreditlər və xaricdəki əməliyyatlar üzrə verilən kreditlər borc verənin və ya borc alanın valyutasında deyilsə bu məbləğlər də həssaslıq analizinə daxil edilir.

	31 dekabr 2009-cu il tarixinə		31 dekabr 2008-ci il tarixinə	
	AZN/ABŞ dolları +10%	AZN/ABŞ dolları -10%	AZN/ABŞ dolları +10%	AZN/ABŞ dolları -10%
Mənfəət və ya zərərə təsiri	(17,613)	17,613	1,569	(1,569)
Səhmdar kapitalına təsiri	(17,613)	17,613	1,569	(1,569)

	31 dekabr 2009-cu il tarixinə		31 dekabr 2008-ci il tarixinə	
	AZN/AVRO +10%	AZN/AVRO -10%	AZN/AVRO +10%	AZN/AVRO -10%
Mənfəət və ya zərərə təsiri	(8,492)	8,492	(14,774)	14,774
Səhmdar kapitalına təsiri	(8,492)	8,492	(14,774)	14,774

Həssaslıq analizinin məhdudiyyətləri

Yuxarıda göstərilən cədvəllərdə qeyd olunan təsirlər yalnız bir təxminin dəyişməsinə və bu zaman digər təxminlərin sabit qaldığını nəzərdə tutur. Reallıqda isə, təxminlər və digər faktorlar arasında korrelyasiya mövcuddur. O da qeyd edilməlidir ki, bu həssaslıq münasibətləri xətti şəkildə deyil, və bu nəticələri daha böyük və ya daha kiçik təsirləri ölçmək üçün interpolyasiya və ya ekstrapolyasiya etmək olmaz.

Həmçinin, həssaslıq analizində Bankın aktiv və öhdəliklərini mütəmadi olaraq idarə etməsi nəzərə alınır. Əlavə olaraq, Bankın maliyyə vəziyyəti istənilən zaman faktiki bazar dəyişmələrinin nəticəsində dəyişə bilər. Məsələn, Bankın maliyyə risklərinin idarə olunması strategiyası, bazardakı dəyişikliklərdən yaranan risklərə qarşı Bankı qorumağı qarşısına məqsəd qoyur. İnvestisiya bazarlarında müşayiət edilən düşmələr zamanı qiymətlər müəyyən həddin altına düşdükdə, rəhbərlik investisiyaların satılmasına, investisiya portfelinin strukturunun dəyişdirilməsinə qərar verə bilər və ya digər qoruyucu qərarlar qəbul edə bilər. Nəticədə, aktivlər balansda bazar dəyəri ilə göstərildiyinə görə, təxminlərdə baş verən dəyişikliklər öhdəliklərə faktiki təsir göstərməyə bilər. Bu kimi hallarda, öhdəlik və aktivlərin ölçülməsində istifadə edilən müxtəlif üsullar səhmdar kapitalında böyük dəyişikliklər yarada bilər.

Yuxarıda göstərilən həssaslıq analizinin digər məhdudiyyətlərindən biri Bankın təxminlərinə görə ehtimal edilən riskləri təqdim etmək məqsədilə yalnız qısa müddətdə bazar dəyişmələri ilə əlaqədar proqnozlaşdırılması çətin olan fərziyyələrdən istifadə etməsidir; bu zaman təxmin edilir ki, bütün faiz dərəcələri eyni qaydada və istiqamətdə dəyişir.